



"SƏS" qəzeti mənim
ürün ən əxiz qəzəldir

Böyük Qayıdış
programının Xocalı
səhifəsi



11



№ 099 (7024)

SƏS

5 iyun 2024-cü il.
Qiyməti 60 qəpik

Vədləri imzası qədər
dəyərli olan Azərbaycan!



2

İlham Əliyev: "Azərbaycan qaz təchizatı
məsələlərində özünü etibarlı tərəfdəş
kimi artıq sübut edib"

Sülhə gedən yolda ortaya çıxan MARAQLAR



5

Hansı hallarda müddətli
əmək müqaviləsi bağlanır?



16

Şaman: "Azərbaycanın bütün
ərazisi mistik enerji
mərkəzləri ilə doludur"



15

Avtobuslarda niyə "cəhənnəm
istisi" hökm sürür?



13

Dağıdıcı
müxalifətdə Əli
Kərimli problemi
yaranır



10

Ölümə məhkum
edilmişlər...



9

Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilmesi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un cari ildə Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Azərbaycanın dünyadanın ən böyük və mühüm dövlətlərərəsət tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti tətənənli qəlebəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm də ger yaşılı ideyalar, yaşılı programla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır.

**"BAKİ ENERJİ HƏFTƏSİ
ENERJİ SİYASƏTİNİN
BÜTÜN SEQMENTLƏRİNİ
ƏHATƏ EDİR - NEFT, QAZ,
EMAL, İXRAC VƏ ƏLBƏTTƏ
Kİ, YAŞIL ENERJİ"**

Genişmiqyaslı hadisə - COP29-a hazırlıq

Vədləri imzası qədər dəyərli olan Azərbaycan!

**İlham Əliyev: "Azərbaycan qaz təchizatı
məsələlərində özünü etibarlı tərəfdəş
kimi artıq sübut edib"**



QAZA OLAN QITLIĞI ARADAN QALDIRDI"

Ulu Önder Heydər Əliyevin müəllifi olduğunu neft strategiyasının qazandırdığı nailiyətlər, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Şahdəniz" və digər layihələrin həyata keçirilmə prosesi ölkə iqtisadiyyatının sürəti inkişafında, Azərbaycanın enerji ölkəsi kimi uzunmüddətli inkişafında, eləcə də enerji təhlükəsizliyinin təminatçısına çevrilmesində mühüm rol oynayır. Ulu Önder Heydər Əliyevin siyasetini uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü və uzaqqorən siyaseti neticəsində bu sahədə böyük uğurlar əldə olunub. Dünyanın potensial qaz ixracatçısına çevrilən ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyaset yeridən bir ölkə kimi bir sıra global enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Ötən əsrin 90-ci illərinin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı əhəmiyyətli hadisəyə çevrildi. Azərbaycanın tərəfdəşləri ile birgə "Şahdəniz" yatağının kəşfiyyatına, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. "Şahdəniz" layihəsi Azərbaycanda qaza olan qitliği aradan qaldırdı" - deyən Prezident bildirib ki, bu il bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq: "Bu gün 8 ölkə Azərbaycan qazını idxlə edir.



İşlərinin aparıldığı bir zamanda enerji sektoru nümayəndələrini bir araya getirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfənin təzahüründür. Belə ki, iyunun 4-də regionun enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi öz işinə başladı. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıł Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumu. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri. Xatırladaq ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən "Xəzər Neft və Qaz" sərgisi bundan sonra ənənəvi hal alıb. Ulu Önderin təşəbbüsü ilə keçirilən sərginin adı o zaman "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. Sonralar isə sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Əlavə olaraq hər il baş tutan sərgi ilə yanaşı, eyniadlı konfrans da keçirilir. Qeyd edək ki, sərgi və konfrans Azərbaycandan Bakıda fealiyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək alıb. "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlı sərgidən sonra Azərbaycanın enerji imkanları, xüsusilə neft sektorundakı potensialı dünyaya tanıdıldı. Bununla da Azərbaycanda neft strategiyasının əsası qoyulmuş oldu. "Bu tədbir ilk dəfə

1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayenin cəlb edilməsində çox vacib rol oynayıb". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıł Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında bildirib. Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiriləcək olduğunu və artıq Bakı Enerji Həftəsi adlandırılmasını vurgulayan dövlətimizin başçısı bildirib: "Bakı Enerji Həftəsi enerji siyasetinin bütün seqmentlərini əhatə edir - neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıł enerji".

AZƏRBAYCAN NEFT TARİXİNDƏ YENİ DÖVRÜN ƏSASINI QOYAN "ƏSRİN MÜQAVİLƏSİ" DƏN 30 İL ÖTÜR

Xatırladaq ki, bu il Bakı Enerji Həftəsi əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin programında da öz əksini tapıb. "Əsrin müqaviləsi" görkəmli siyasi

və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanın dünyadan neft ixracatçılarından birinə çeviren özül hesab edilir. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub. "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. Avropa Birliyinə ineqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərə dəstələr, strateji əməkdaşlıq münasibətlərinin yaranmasına, həmcinin, inkişafına əlverişli imkan, müsbət zəmin yaratmışdır. Enerji faktoru həm siyasi, həm də, beynəlxalq layihələr baxımından Azərbaycanın siyasi və iqtisadi inkişaf problemlərinin həllində mühüm rol oynayır. Bu çərçivədə müstəqillik qazandıqdan sonra dövrədə neft sektorunun inkişafı və xarici şirkətlərlə əməkdaşlıq Azərbaycana böyük iqtisadi töhfə verdi. İlk növbədə, ölkə müasir texnologiyalarla təchiz edilmiş, neft sənayesinin aktivləri yenilənmiş, bu sahənin inkişafına kömək edəcək qurum və təşkilatlar inkişaf etdirilmiş, neft-təbii qaz sənayesinin infrastrukturunu modernləşdirilmişdir.

"ŞAHDƏNİZ" LAYİHƏSİ AZƏRBAYCANDA

Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdəş kimi artıq sübut edib".

"TƏCHİZATIMIZIN COĞRAFIYASI BUNDAN SONRA DA GENİŞLƏNƏCƏK"

Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fealiyyətdədir. Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın oynadığı rol ölkəmizin Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səyləri baxımından mühüm əhəmiyyət daşıyır.

Ardı Səh. 3



Əvvəli Səh. 2

Azərbaycan Prezidentinin əməli fealiyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, global əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr xüsusi olaraq vurğulanmalıdır. Müasir dünyada Azərbaycan regionunun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilib.

Vədləri imzası qədər dəyərli olan Azərbaycan!

**İlham Əliyev: "Azərbaycan qaz təchizatı
məsələlərində özünü etibarlı tərəfdaş
kimi artıq sübut edib"**

bazarların buna ehtiyacı var və olacaq".

**"BİZ DAHA BİR SÜRƏTLİ
İNKİŞAFI GÖRÜRÜK - YAŞIL
ENERJİ VƏ BƏRPAOLUNAN
ENERJİ RESURSLARININ
İSTEHSALI"**

can Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizəde beynəlxalq həmrəyliyin gücləndirilməsi meqsədi daşıyır.

Məlumdur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafə



təsirinin ölkəmizdə de hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyü vurgulayan Azərbaycan Prezidenti qeyd edib: "Xəzər dənizine axan çaylar başqa ölkələrdə qaynaqlanır. Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək".

**"BİZ İNKİŞAFDA OLAN
KİÇİK ADA DÖVLƏTLƏRİ**



İLƏ DƏ FƏAL İŞLƏYİRİK"

Cənab Prezident çıxışında onu da diq-qətə çatdırıb ki, biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik: "Biz onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırıraq". Dövlət başçımız onu da bildirib ki, çünki bizdə, Azərbaycanda iqlim dəyişik-



"Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxlə edən 8 ölkədən 6-sı Avropa ölkəsidir", - deyə Prezident diqqətə çatdırıb: "Təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək. Biz bir sira ölkələrlə fəal danışçılar mərhələsindəyik. Biz Azərbaycan qazına ehtiyacı olan bir sira ölkələrlə onların enerji təhlükəsizliyini təmin etmək üçün fəal danışçılar aparırıq". Dövlətimizin başçısı qeyd edib ki, biz 2027-ci ilin sonunda 2 qıqavat bərpaolunan enerji əldə edəcəyik. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıcındır.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracaq. Yəni, 1 qıqavat bərpaolunan enerji bize 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq

"Bizim vədlərimiz imzamız qədər dəyərdir", - deyən Prezident diqqətə çatdırıb ki, son 30 il ərzində imzalanan bütün müqavilələr tam həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb. "Yəni, həmin müqavilələrin bir sözü, bir ifadesi belə dəyişdirilməyib. Məhz buna görə de biz daha bir sürəti inkişafı Görürük - yaşı enerji və bərpaolunan enerji resurslarının istehsalı". - deyə Prezident vurğulayıb. Bildirdiyim kimi, Azərbaycanda artıq enerji təhlükəsizliyinə, xüsusiylə "yaşıl enerji" siyasetinə münasibətdə uzunmüddəlli hədəflər müəyyənləşdirilib. Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşı enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliyəşlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər programında eksini tapıb. Azərbay-

yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüşür. Yaşı enerji növlərinin yaradılması və yaşı enerjinin dünya bazarlarına nağılı Azərbaycanın enerji siyasetinin prioritətidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpə olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. "COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürürək bunun bütün üstünlülərini və çətinliklərini çox yaxşı dərk edirik", - deyə Prezident bildirib. İqlim dəyişikliyinin

ili problemdir, bu, həmin ada dövlətlərinin mövcudluğuna olan təhlükədir: "Biz bu işə məsuliyyətə yanaşırıq".

Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr sırasında yer alır. Azərbaycan davamlı surətə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşa əvvəlib.

Zümrüd BAYRAMOVA

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. AZERTAC məktubu təqdim edir: "Hörmətli cənab Prezident.

Şadəm ki, Azərbaycanın qlobal enerji məkanında transformasiyaya yol açan rölu-nu nümayiş etdirən Bakı Enerji Həftəsinə yenidən ev sahibliyi edirsiniz. Buñki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməye hazırlaşdırıcı dö-nəmdə xüsusi əhəmiyyət kəsb edir. Temperatur artımının 1,5 dərəcədə saxlanılması he-dəfinə nail olunması istiqamətində birge iş-LEDiyimiz bir vaxtda COP29 neft ve qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslerin inkişafı baxı-mından Azərbaycan üçün misilsiz imkan təqdim edir.

Azərbaycan xüsusile Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadıqlıq men-de məmənnunluq doğurur. Xəzərin sahib oldu-ğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz

"Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır"

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb



ixracını üstəleyəcək gələcəyə gətirib çıxara bilər.

Regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir. Onilliklər-lə davam etmiş münaqışaya son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qaf-qazı transformasiya edəcək və Azərbayca-nın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu necib iddiyanı dəstekləməyə hazırlıdır. Biz sülh və firavanlı-ğın temin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borclu-yuq.

Mən möhkəm ikitərəfli əlaqələrimizə yeni təkan vermək imkanını alıqlısayıram və COP tədbirinə uğurla keçirilməsi üçün qarşıda-yı aylarda birgə əməkdaşlıq etmək arzusunda-yam. Bakı Enerji Həftəsinin uğurla keçməsi-ni diləyirom.

*Cozef Bayden
Amerika Birləşmiş Ştatlarının
Prezidenti".*

"Ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib"

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib. Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəmi qeyd edildi.

Dövlətimizin başçısı 1996-ci il iyunun 4-də "Şahdəniz" yatağına dair Sazişin imzalandığını xatırla-yaraq, məhz bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranzit sahəsində bir sira müqavilələr imzalanmasının böyük

önem daşıdığını dedi.

Alparslan Bayraktar qeyd etdi ki, Azərbaycan və Türkiye dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığıımız genişlənir. O, xüsusilə enerji sahəsinə toxuna-raq, Türkiye Petrolleri (TPAO), BOTAŞ və SOCAR-in əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurguladı. Qonaq SOCAR-in Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmənnunluq hissi ilə qeyd etdi. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxundu.

Alparslan Bayraktar ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişafa nail olduğunu de-

yərək, Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsin-de də uğurlar qazandığını qeyd etdi, ölkələrimiz bu istiqamətdə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

Qonaq Azərbaycan və Türkiye prezidentlerinin iştirakı ilə ötən il Naxçıvanda Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığı dair Anlaşma Memorandumunun imzalanmasının və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasının önemini bir daha

qeyd etdi və bu layihənin 2024-cü ildə yekunlaşacağına ümidi vər-oduğunu dedi. Dövlətimizin başçısı Turkey Prezidentinin bugünkü tədbirlərə bağlı məktubuna görə minnet-darlığını bildirdi.



Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasından qısa müddət sonra Naxçıvanda boru kəmərinin hazırlanma-vəziyyətdə olacağının məmənnunluqla qeyd etdi. Dövlətimizin başçısı bu layihənin Naxçıvanın elektrik enerjisini istehsal və təbii qazla təchizatı baxımından çox önemli layihə olduğunu dedi.

Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edən Azərbaycan Prezidenti bu gündəliyin təbii qaz, neft, bərpaolunan enerji növleri, Türk Petrollerinin SOCAR ilə birlikdə

başqa ölkələrdə birgə fəaliyyəti və digər sahələri əhatə etdiyini vurğu-ladı.

Ölkələrimiz arasında enerji sahəsində nəhəng layihələrin həyata keçirildiyini deyən dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliliyinin bütün sahələrdə olduğu kimi, enerji məsələsində də özünü gös-tərdiyini qeyd etdi. Prezident İlham Əliyev hazırda Azərbaycan təbii qazının 8 ölkəyə ixrac edilməsinin əhəmiyyətinə toxundu və bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bili-dirdi.



Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, Birləşmiş

Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana rəsmi sefərinin əhəmiyyətine toxundu. Prezident İlham Əliyev bu gün Neftçala, Bileşuvər Güneş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasıni dostluq və qardaşlıq münasibət-

lərimizin nümayisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı təməl-qoyma mərasiminin iyunun 4-də keçirilməsinin rəmzi xarakter daşıdığını deyərək, məhz 1996-ci ilin bu günündə "Şahdəniz" yatağına dair sazişin imzalandığı qeyd etdi. Azərbaycan Prezidenti günəş və külək stansiyalarının təməlinin qoyulmasının tekce enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ olacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı əməkdaşlığımızın genişlənməsində şəxsən Prezident Şeyx Məhəmməd bin Za-

yed Əl Nəhyanın və Birləşmiş Ərəb Əmirliklərinin Hökumətinin verdiyi töhfəni yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla əməkdaşlıq etməsinin önemini vurğuladı, qazıntı yanacağı layihələri və COP29 ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin verdiyi dəstəyə görə minnədarlığını bildirdi. Azərbaycan Prezidenti bütün bunların ölkələrimiz arasında güclü tərefdaşlıq işinə xidmet etdiyini və dostluq əla-qələrimizin göstəricisi olduğunu dedi.

Sultan Əhməd Əl-Cabir Bakıya sefərində, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərində iştirak və burada çıxış etməsindən, həmçinin təməl-qoyma mərasimində iştirakdan böyük məmənnunluq hissi keçirdiyini vurğuladı. Qonaq qeyd etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti həmişə bildirir ki, o, ölkələrimiz arasında tərefdaşlıq əla-qələrini daha da möhkəmləndirmək əzmindədir. Sultan Əhməd Əl-Cabir ölkəsinin daim Azərbaycan ilə bir yerde olacağını dedi.

"Ölkələrimiz arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir"

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

lərimizin nümayisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı təməl-qoyma mərasiminin iyunun 4-də keçirilməsinin rəmzi xarakter daşıdığını deyərək, məhz 1996-ci ilin bu günündə "Şahdəniz" yatağına dair sazişin imzalandığı qeyd etdi. Azərbaycan Prezidenti günəş və külək stansiyalarının təməlinin qoyulmasının tekce enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ olacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı əməkdaşlığımızın genişlənməsində şəxsən Prezident Şeyx Məhəmməd bin Za-

AŞ, Qerb, eləcə də Rusiya artıq Azərbaycanla Ermənistan arasındada gözlenilən yekun sülh sazişinin imzalanması üçün platforma təqdim etmək də maraqlı görünür. Daha dəqiq desək, regiona soxulmaq məqsədi ilə Cənubi Qafqaz geopolitik müdaxilələrə maraqlı qazanmaq hədəflənir ki, bu da əbəs yere və səbəbsiz deyil. Ona görə əbəs yere və səbəbsiz deyil ki, buna nail olan, yəni, sülh sazişinin imzalanması üçün platforma təqdim etmək imkanı əldə edə bilən tərəf uzun müddət qondarma da olsa orbit statusu ilə sülh sazişi üzərindən regionda özünü geopolitik maraqları üçün şans əldə edəcəyi qənaətin dədir və bu, artıq Cənubi Qafqaz uğrunda mübarizədə son şans olaraq qəbul edilir. Amma region ölkələri də nəzərə almalıdır ki, kənar qüvvələrin, ümumiyyətlə, kimlərin sə əldə edəcəkləri belə bir şans Cənubi Qafqazın gələcək inkişaf perspektivlərinə ən ciddi təhdid sayılır.

Ermənistan xaosa sürüklenir və qarlıq, toqquşma yaratmaqdə maraqlı qüvvələrin olması artıq təkzib edile bilməz

Regiona, yəni Cənubi Qafqaza burun soxmaq üçün, ilk növbədə, ən zəif olan ölkəyə müdaxilələr edildiyini hər zaman müşahidə etmişik və biz bunu indi də Ermənistanda baş veren hadisələrin fonunda görməkdəyik. Görünən odur ki, Ermənistan xaosa sürüklenir və qarlıq, toqquşma yaratmaqdə maraqlı qüvvələrin olması artıq təkzib edile bilməz. Kilsənin bir nümayəndəsinin guya təşkilatçılığı ilə başlayan etiraz aksiyasını qiymətənə qeyrət, eləcə də İrəvanın küçə və meydanlarında idarəedilməz qarşıdurma yaratmaq istəyənlərin məhz xaos formalaşdırmaq niyyəti ilə ortaşa atıldıqı da bəlli dir. Ermənistanda küçə iqtışaşları və hüquqmühafizə orqanları ilə birbaşa toqquşmalar üçün ilk addımların artıq atıldıqı da əbəs yere deyil və həmin niyyəti reallaşdırmaq üçündür. Indi əsas məqsəd ondan ibarətdir ki, erməni kilsəsinin birbaşa hücumundan dövlət qurumlarını Paşinyan hakimiyyətinin qoruması fonunda vəziyyəti nəzarətdən çıxaraq, hazırkı Ermənistan hakimiyyətinin ciddi şəkildə zəifləməsinə nail olunsun və bundan da istifadə edilərək, müdaxilələr edilsin, prosesə qarışaraq burun soxulsun, geosiyasi maraqlar naminə şans əldə edilsin. Buna görə ABŞ, Qerb, eləcə də Rusiya İrəvanda gedən prosesləri nəinki ciddi şəkildə izləyir, hətta yeri gəldikdə bir katalizator kimi hər biri təsirlər də edir.

Qerb, ABŞ, Rusiya öz maraqları naminə çalışmaqdadır və regiona müdaxilə üçün bütün variantlara əl atılır

Bilirik ki, "kilsə qiyməti" adını qazanan son etirazlar heç də Baqrat kimi bir din xadının başının məhsulu deyil. Heç ola da bilməz və bunu təsəvvür bele etmek olmur. Bunun arxasında duran qüvvələrin olduğu da çoxdan bəlli dir. Bəlli olan odur ki, həmin qüvvələr Ermənistən sərhədlərindən kənardır və ən əsası da bu qüvvələrin başında erməni diasporu durur. Hətta o da bəlli dir ki, "kilsə qiyməti" kimi tanınan etirazları məhz erməni diasporu maliyyələşdirir. Doğrudur, Qerbde, ABŞ-da, Rusiyada olan həmin erməni diasporları öz məqsədləri namine çalışırlar, amma etiraf etmək lazımdır ki, heç də onların məqsədlərinin, niyyətlərinin reallaşcağını söylemək olmaz. Tam aydın şəkildə bəlli olur ki, ne əldə erməni diasporu işə qarışmış olsa belə, yene də Qerb, ABŞ, Rusiya öz maraqları naminə çalışmaqdadır və regiona müdaxilə üçün erməni diasporunun da, lobbilərinin də fəaliyyəti her birinin işinə yarayır.

Qarabağ klanının məhz Ermənistanda müşahidə edilən etiraz dəlğəsində maraqlı olması da bir çox məqamlardan xəbər verir. Daha dəqiq desək, bir çox məqamlara aydın-

Sülhə gedən yolda ortaya çıxan MARAQLAR



ləq getirmək üçün kifayət edir. Nəzərə alsaq ki, həmin o Qarabağ klanı məhz Rusyanın nezareti və diqəsi altındadır, deməli, İrəvan Küçələrində xoşun yaradılmasında, etirazların artmasında rəsmi Moskvanın maraqlı olduğu özünü sübut edir. Həmin o cinayətkar rejimin indi əldən-ayaqdan getdiyini gördükde bəlli olur ki, Kreml artıq Ermənistanda öz riçaqlarını işə salmaq niyyətindədir. Deməli, regiona müdaxilə etmək üçün ruslar özləri də şans axtarışındadırlar. Məsələ burasında da ki, Moskvanın belə bir mövqeyindən, axtarışından heç ABŞ da, Qerb de narahat deyil. Əksinə, proses soyuqqanlıqla seyr edilir, hələ yeri gələndə bir təkan da verilir. Yəni, belə bir vəziyyəti müşahidə etdiyi haldə, Moskvanın müdaxiləsi sadəcə seyr edilir, buna ABŞ, Qerb mane olmursa, eksine vəziyyət qane edir, deməli, onlar da xoasdə maraqlıdırlar və görünür elə onlar da regiona soxulmaq üçün şans axtarışındadırlar, başda etirazlar olmaqla, bütün variantlara da əl atılır.

Paşinyan hakimiyyətinin bu vaxta qədər sülh prosesini ləngitdiyindən hansıa qüvvələrin istifadə etməsi tamamilə başadüşüləndir

İstər ABŞ, istər Qerb, istərsə də Rusiya Ermənistən geosiyasi səhvərindən kifayət qədər istifadə etməkdir. Rəsmi İrəvan düşmüş olduğu çətin, müşkül vəziyyətdən çıxmışın doğru yoluñu bu vaxta qədər müəyyən etmədiyi üçün həmin o sadalanan kənar qüvvələr de fürsətdən istifadə etməyə çalışıblar və yenə də çalışmaqdadırlar. Rəsmi İrəvan Ermənistanda sabitliyin və dövlətçiliyin gələcək taleyinin məhz qonşularla münasibətlərin normallaşdırılmasından asılı olduğunu anlamaqda çətinlik çəkdikcə, kənar qüvvələr bundan yarananmağa çalışıblar və çalışıblar da. Əger Ermənistən tərəfi lap əvvəldən bunu başa düşmüş olsa idi,

ilk başdan başa düşmüş olsa idi ki, məsələni həll etmək, sabitliyi, təhlükəsizliyi təmin etmek üçün heç bir kənar istirakçı olmadan ancaq iki ölkənin öz arasında danışqlar aparması ən doğru yoldur, o zaman kimlərse regiona burun soxmağa nəinki cəsərat edə bilməzdi, bunu heç ağıla da gətirməzdilər.

Paşinyan hakimiyyəti bu vaxta qədər sülh prosesini ləngitdiyindən istifadə etmək qərarına gəlməsi tamamilə başadüşüləndir. Yəni, öz maraqları naminə ABŞ, Fransa, Rusiya və digər ölkələrin regiona sülhə mane olmaq cəhdəri rəsmi İrəvan səhvərindən fərqli olmayıb. Hər bir ölkə öz geosiyasi maraqları naminə regiona, Cənubi Qafqaza soxulmaq niyyətindədir və bu mənəda bölgəmizdə sabitlik məhz onlara sərf etmir. Ona görə də her biri sülhə gedən yolda tikan kimi bitməyə də hazırlıdır. Doğrudur, belə görünür ki, rəsmi İrəvan gec də olsa öz səhvini anlamış olub, sülhə gedən yoluñ ən doğru yol olduğunu anlayıb və yaxın zamanda sülh məsəlesi ilə bağlı qəti qərari da ola bilər, amma kənar qüvvələr artıq bu zamana qədər Paşinyan hakimiyyətinin məsələni uzatmasından yetərinə istifadə edə bilib. Elə xoasdə maraqlı məsəlesi də məhz bundan qaynaqlanır. Məhz Cənubi Qafqazda mövqə əldə etmək uğrunda hansıa şans qazanmaq isteyi də, niyyəti də, bu istiqamətdə fəaliyyət de bu səbəbdən, yəni Ermənistən hakimiyyətinin regionda təhlükəsizliyi, sabitliyi təmin edən sülh məsələsində qətiyyətsiz olmasına görə formalışır. Ümumiyyətlə, istənilən formada təzahür edən maraqlar məhz bu səbəbdən yaranır.

Paşinyan hakimiyyəti, erməni cəmiyyəti doğru qərar verməli, kimlərə isə axtardıqları şans verilməməlidir

Bu vaxta qədər qətiyyətsizlik edən və inidiyə qədər sülh yolunda addımlamağa cəsərat etməyən Paşinyan hakimiyyəti, ilk növbədə, revanşistlərə öz məkrli niyyətlərini ortaya qoymaç üçün yaxşıca şans verib. Beləlikdə də revanşistlər, Qarabağ klanı, cinayətkar rejim hərəkətə keçmək üçün imkan, şans əldə etdiyi qənaətinə gəlib. Paşinyanın hakimiyyət komandası bununla kifayət qədər böyük yanlışlıqla yol verdiyini məhz "kilsə qiyməti" deyilən etirazların fonunda başa düşmüş olub. Başa düşmüş olub ki, erməni kilsəsinə qarşı mübarizədə qəlebə çalması gerəkir və bununla yanaşı artıq sülhə tərəf addımlamaq ən doğru seçimdir. Həqiqətən də ən doğru seçim məhz beynəlxalq himayədarların təsirindən çıxaraq, məsələni elə region ölkələri öz aralarında həll edərək, heç bir kənar müdaxilələr olmadan sülhə nail olmaq, təhlükəsizliyin təminatını reallaşdırmaq, gələcək inkişafa tərəf addımlamaq hesab olunur və Cənubi Qafqaz ölkələrinin maraqlarını təmin edən budur. Əks halda, məhz həmin o xərici, beynəlxalq himayədarlar özləri məsələni özlərinə lazımi istiqamətə yönəltməkdə maraqlı olacaqlar. Hər biri öz geosiyasi maraqları naminə öz istədiklərini reallaşdırmağa çalışacaq. Bu isə, ilk növbədə, Ermənistən özüne sərf etməyəcək. Həmin ölkə illə boyu olduğu kimi, bununla yənə də kimlərinə əlində marionet ölkə olaraq qalacaq, suveren, müstəqil ölkə olmayıacaq, qərarlarını belə öz yox, digerləri vermiş olacaq.

Bu isə o deməkdir ki, Ermənistən maraqları yox, beynəlxalq oyunçuların, hayaların beynəlxalq himayədarlarının maraqları ön planda olacaq. Məhz elə həmin o sadalanan Qerb, ABŞ, Rusiya da məhz bunun üçün çələşir və bunun üçün də her biri şans axtarışındadır. Təbii ki, belə bir şərait, yəni, özlərinə aid qərarların ermənilər deyil, amerikalılar, fransızlar, ruslar tərəfindən verilməsi Ermənistən qane edə bilməz və nə qədər ki, geç deyil, bununla bağlı Paşinyan hakimiyyəti, ümumiyyətdə erməni cəmiyyəti doğru qərar verməli, kimlərə isə axtardıqları şans verilməməlidir. Əksinə, region dövlətlərinin, Cənubi Qafqaz ölkələrinin öz maraqları ön planda durmalıdır.

Inam Hacıyev

Türk xalqının en çok qorunan adət-ənənələrin-dən biri də xına yaxmaq ənənəsidir. Xına əreb-cə "hina" sözünün dilimizə xına kimi tərcümə olunan formasıdır. Xına xına ağacı adlanan ikibucaklı bitkinin qurudulmuş yarpaqlarının tozudur. Bu, en çok Afrika, Misir, İran və Hindistanda bitir. Xına Türkiyədə İçel, Adana və Antalya bölgələrində becərilir.

İbrahim peyğember oğlu İsmaili qurban kəsərkən ona xinalı bir qoç geldiyi zaman xına yaxmaq adəti yaranıb və Allah İsmayılin yerinə bu qoçun qurban kəsilməsini isteyib. İbrahim peyğemberin oğlu İsmayılli qurbanlıq üçün bəzəyib rənglədiyi kimi qoç da bəzədilmiş və rəngləmiş olduğu üçün qurbanlıq heyvanların qırmızı boyası ilə bəzədilib rənglənməsi ənənə ha-lını almışdır.

Dünyada və Azərbaycanda olan xına adət-ənənələri var?

SiA mövzu ilə bağlı araşdırma edib.

Türk xalq mədəniyyətində xına üç şey üçün tətbiq edilir. Bunlardan biri də qurbanlıq heyvana xına vurmaqdır. Çünkü o, Allah yolunda qurban kəsilmüşdir.

İkinci, hərbi xidmətə gedən gəncə xına vurulur. Bəzi bölgələrde başa, bəzilərdə isə elə vurulur. Milli xidmetin başlanğıcında hərbçiye tətbiq edilən xına əsgərə vəzifəsini daha ürəkdən yerine yetirməli olduğunu, yeri gələndə vətən uğrunda fədakarlıq edəcəyini xatırladır.

Xına həm də temizlik, saflıq və xoş niyyət simvolu olduğu üçün gəline xına çekmək coşqu ilə qeyd olunur. Bu bayram gününe xına gecəsi deyilir. Xına gecəsi bəylə gelinin nikah mərasimine daxil olmasından əvvəl keçirilən möhtəşəm mərasimin addır. Bu gecənin en diqqətçəkən tətbiqi həkışta ilə birlikdə xına yaxmaqdır. Xınanın şamlar yandırılmış nimçədə

gəlinin rəfiqələrinin müşayiəti ilə daşınması isə ənənəvi halıdır. Xına tətbiq edən səxsin evli, xoşbəxt və ilk övladını sağ-salamat dünyaya gətirən bir şəxs olmasına diqqət yetirilir. Gelinin ovucuna xına çəkilər-kən, qayınana gelinin ovucuna qızıl, ya da pul qoyur. Oyunlar, xalq mahnları, şeirlər və deyimlər xına gecələrinin en mühüm elementləridir.

Xına çekerkən oxunan həkışalar, şeirlər, xalq mahnları, dualar qızla anası arasındaki ziddiyyətli hissələri üzə çıxarırlar. Belə ki bir tərəfdən ağlayır, bir tərəfdən əylənlərlər. Əslində xina nəğmələri gelin və ananı ağlatmaq üçün nəzərdə tutulmuş rituallardır.

Həkışaları qadınlar geline xına vurarkən heç bir səz və alet olmadan oxuyurlar. Həkışalar əslində heç vaxt pul müqabiliyində oxunmur. Bu əyləncədə iştirak edən qadınlar və qızlar tərəfindən oxunur.

Bəzi yerlərdə bəyin ovucuna, bəzi yerlərdə kiçik barmağına, bəzi yerlərdə isə bütün saç əline xına vurulur. Türkiyədə xına çekerkən bəyin dostları onun ovucuna pul qoyurlar. Bundan əlavə, bəyin əline qırmızı dəsmal sıxlıır. Səhər birinci gələn dəst bu dəsmalı götürür.

Xınanın tarixi və insan orqanizminə faydalari

Xınanın tarixi inkişafı qədim dövrlərə gedib çıxır. Qədim Misirdə xına boyası kimi istifadə olunmaqla yanaşı, tibbdə dərman kimi istifadə edilməsi və mumiyaların dırnaqlarının xinası qədim zamanlardan bəri xınanın müxtəlif məqsədlər üçün istifadə edildiyini göstərir.

Məlumdur ki, türk tibb tarixində xına qədim zamanlardan istifadə edilmişdir. Qədim türkler xınadan vəba xəstəliyinə qarşı istifadə edirdilər. 16-ci əsrde kişmişlər döyülmüş xına həb halına gətirilir və beləm çixarmaq üçün xalq tərefindən udulurdu. Eyni dövrədə baş ağrısına qarşı şüyüd toxumu xına ilə yoğunluk, ağrıyan nahiylərə təpitmə vurulur, soyuqdəymə zamanı qarpız suyu, şirkə və xına istifadə olunurdu.

Bununla yanaşı, göz ağrısı üçün bir az su ilə qaynadılmış xına başın üstünə çəkilirdi. Xına bu gün də xalq təbabətində müxtəlif məqsədlər üçün istifadə olunur. Deyirlər ki, xına çobanyastığı çıçayı ilə qaynadılıb bir çay qasıçı alım və bir çay qasıçı qara bibər əlavə edilərək baş nahiyesinə çəkilib bir gün gözlədikdən sonra yuyulsa, soyuqdəymə yaxşı gəlir. Xına çeyirdəkli qara üzümle qarışdırılıb səhər-axşam həb şeklinde döyüllerək udulursa, bronxit xəstəliyinə xeyir verir.

Xına həm də camaat arasında göz gücləndirici və yorğunluğu aradan qaldıran vasita kimi də istifadə olunur. Yaşlı qadınların gözlerini gücləndirmək üçün daim başlarına xına çəkdikləri hamiya məlumdur. Paltarların yuyulmasından sonra barmaqların ucunda yaranan ekzema, göbəlek, yanık, kəsik və çatların müalicəsində xınanın en təsirli xalq vasitəsi olduğuna inanılır.

Dünyada və Azərbaycanda olan xına ADƏT-ƏNƏNƏLƏRİ



Xınanın tətbiq olunduğu heyvanlar

Xına tekçə insanlara deyil, sevilən heyvanlara da tətbiq olunur. Xüsusi gözəl görünüşlü atların, qoyunların, quzuların və qurbanlıq heyvanların yal və quyruqlarında yandırılır. Analı quzu, xınalı quzu, anasız quzu, xınasız quzu bu ənənədən qaynaqlanır.

Türk mədəniyyətində müxtəlif xüsusiyyətlərinə görə en çox şeirlər mövzu olan gözəl bir kəkklik növünün adı xına kəlli yidiir. Buna əsasən melum olur ki, gözəl insanlara xalq arasında xına kəkklik deyirlər.

Xına gecəsinin xərcləri kimə aiddir?

Xına mərasimi daha çox qızın qohumlarının və dostlarının iştirakı ilə keçiriləcəyindən xına xərcləri qızın ailesi tərəfindən qarşılanır. Əgər məkan icarəyə veriləcəkse, yerin icarə haqqı və veriləcək yeməklərin qiyməti də qız tərəfinə aiddir.



Xına hansı ölkəyə aiddir?

Qadınların tez-tez bəzək üçün üstünlük verdiyi xına ölkəmizin hər yerində satılır. Məlumdur ki, vətəni Hindistan olan xına Ərəbistanda da yetişir. Bundan əlavə, Aralıq dənizi iqlimində də olduqca tez-tez yetişdirilir.

Xına gecəsi niyə keçirilir?

Qədim insanlar xınanın həyat yoldaşlarını sevdirmək və sevgilərinin ömrü boyu davam etməsini təmin etmək üçün keçirildiyini söyləyirlər. Həmcinin xınanın evlənən cütlükleri bədənərələrden və pişliklərden qoruyaçığına inanılır. Onu həm gelinin, həm də qonaqların əllərində yaxmaqla nikah müəyyən mənada qeyd olunur və xeyir-dua alır.

Xına ilk dəfə nə vaxt aşkar edilmişdir?

Eramızdan əvvəl 1200-cü ilə aid mumiyalarda xına izləri tapılıb. Qədim Misirlilər də xınanın möcüzə olduğuna inanaraq müalicəvi xüsusiyyətləri üçün istifadə edirdilər.

Xına gecəsində nə geyinmək lazımdır?

Ənənəvi xına gecəsi geyimi ümumiyyətlə türk mədəniyyətindəki geyimə bənzəyir. Bu palalar el ilə işlənmiş detallarla bəzədilib, parlaq və canlı rənglərdə olur. Məsələn, kostyum, don, kaftan, şalvar, ətək kimi geyimlərə üstünlük vermək olar.

Xına gecəsi ənənəvi olaraq toya bir gün qalmış qız evində keçirilir. Ancaq indi 2 ay əvvəldən belə qeyd edənlər var.

Türkiyə

Bizim gözəl adətlərimizdən biri olan xınayaxdı mərasimi bizde olduğu kimi, Türkiyədə də keçirilir. Türkiyədə keçilirimiş xınayaxdı mərasimi müxləffliyi və rəngarəngliyi ilə seçilir.

Xına gecəsində bəylə gelinin yaxın qohumları, dostları iştirak edir. Xına mərasimi günü qız evində bayraq asılır, yəni toy başlayır. Gəlinə vurulacaq xına oğlan evi tərəfindən alınır. Çox vaxt bu xına bir gün əvvəl gecə çərəzlərlə birlikdə qızın

evinə göndərilir. Çok diqqətə hazırlanan xına nimçəsində çərəzlər, şirniyyat və xına halvası var. Oğlan evindən gələn qonaqları qız evində qarşılıb qonaq edirlər.

Xına vurulmadan əvvəl gəlinin oturması üçün zalın ortasına stul qoyulur. Kişinin getirdiyi xına şamlarla bəzədilmiş nimçədə hazırlanır. Qadın qonaqlara və qızlara şam verilir. Əvvəlcə əlinde xına nimçəsi olan gənc xanım, ardınca gəlin, onun arxasında isə əllerində şam olan gənc qızlar boş stulun ətrafında fırlanır, xalq mahnları oxuyurlar. Sonra gəlin stulda oturur. Gəlin əyleşdikdən sonra hüznü və ürəkaçan xına mahnları oxunur. Məqsəd gəlini ağlatmaqdır. Xına gecəsində gəlin mütləq ağlayır.

Gəlinin elinə xına vurular-ken "gəlin əlini açmaz..." deyilir və sonra gəlinin ovucuna kiçik qızıl sikkə qoyulur.



Gəlinin ovucunu açarkən ovuclarına xına çəkilir, əllərinə yaylıq bağlanır, əlcəklər taxılır. Xına vurulduğundan sonra gəlinin başındaki qırmızı örtük açılır və xına qonaqlara paylanır. Paylama zamanı xınaya bürünmüş qızıl sikkə kimə çatırsa, "tezliklə bəxti gətirəcək gəlin tapılıb" deyilir. Bütün bunlardan sonra xalq mahnları oxunmaqdə davam edir. Əyləncə gec saatlara qədər davam edir.

Filogiyya üzrə fəlsəfə doktoru dosent İlhamə Qəsəbova: "Xına türk dünyasında çox önemli yere sahib adətlərdən bərər və toy adətlərinin vazkeçilməzliyidir. Xınayaxdı gələnəyi ortaç türk mədəniyyətidir.

Xınanın məməlekəti də Hindistandır və Ərəbistanda yetişdirilir. Bununla bağlı Güney Amerika, Avropa və Skandinaviya ölkələrindən başqa türk dünyasında bütün ölkələrdə bir-birində fərqli şəkildə olsa da rast gəlinir. Ortaç türk mədəniyyəti olduğu üçün bəzən bir-birilərinə bənzərlik də keçmişdən günümüze qədər bu ənənə şəkillənə də, dəyişməz olaraq eyni qaydada qız və bəylərimizin elinə çəkilən xına ilə tamamlanmış olur.

Xına gecələri Azərbaycanda və türk dünyasında məşhurdur. Ele bir toy olmaz ki, orada xına yaxılmasın. Xına Azərbaycanda bəzi bölgələrdə toydan bir neçə gün önce, bəzi bölgələrdə bir gün əvvəl və bəzi yerlərdə də toy günü icra olunur.

Qərb bölgəsi

Məsələn, qərb bölgəsində xına gecələri məhz toy günü olur və qız tərəfindən hazırlanır. Belə ki, qızın yengəsi xinanı bir sininin içərinə qoyur. Yanına da kəlağayı, ya da qırmızı ipək qoyub xinanı ortada isladıb, yanına şirniyyat, üzərinə də nəmər götürmək üçün corab, ya dəsmal qoyular. Oğlanın dostları (birinci bəy olmaqla) çalaq barmağını xinaya salmaqla nəmər qoyur və şirniyyat, ya corab, dəsmal götürür.

Xına qərb bölgəsində həm də gəlinin elinə üzə xinanın üzerine dəymış qəpik qoyularaq bağlanır və dəsmalla bağlanardı. Bu dəmir qəpiyin də manası dəmir kimi eli berkisin, o xına orada bərk tutsun, getdiyi ailədə oğullu-qızlı, ruzili-bərəkəli başı bütöv olsun anlamına gəlir.

Gəncə

Gəncədə xına gecəsinə "parçabiçdi" deyirlər. Gəlin üçün alınan parçalardan aparıb kəsər və həmin xına gecəsini icra etmiş olardılar.

Naxçıvan

Xına Naxçıvanda da önemli yer tutur. Belə ki, Naxçıvanda ən önemli tərəflərindən biri xına günü həkışa söylənilməsi ilə xına icra olunur.

Xınanın yaxılmasına gəlin üçün daha xoşbəxt bir ailənin quşulması deməkdir deyə çox önemli sayılır. Xınaya bağlı bir adət də var ki, toyu olan insanın əger toy ərafəsində dəyişirse, onun son mənzilə də əllərinə xına yaxıb göndərərlər ki, onun da əli xına tutsun. Bu mənada yas törənində də bəzi yerlərdə xına mərasimləri keçirilir.

Müasir Azərbaycanda xınayaxıldırlarda xinanı belə yaxarlar ki, başı bütöv adam oğuldandan, qızdan pay almış insan, ruzili bərəkəli, evli-eşkili, maşını olan şəxs (başı bütöv yəni, o həyat yoldasını itirməmiş olsun) gəlinin elinə xına yaxmalıdır.

Xına həm də istilik, temperamentdir. Xınanı kimin elinə çəkersənsə, ona müsbət enerji yayılmış ola bilər.

Ayşən Vəli

Bakı Enerji Həftəsi hər il davamlı olaraq keçirilən əhəmiyyətli enerji tədbirdir. Özündə üç mühüm tədbiri birləşdirən və bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirən bu tədbir boyunca dünyanın diqqəti Azərbaycanın üzərində olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil&Gas") və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin "Caspian Power" açılış mərasimi də olub. Mərasimde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Əreb Əmirliliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əli Cabir Neftçala, Bilişuvər Gürəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külek Elektrik Stansiyasının təməlini qoyublar.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilerinin açılışında Prezident İlham Əliyev çıxış edib. O bildirib ki, 2027-ci ilin sonunda 2 qıqavat bərpaolunan enerji eldə edəcəyik: "Bu, olduqca real rəqəmdir və həle ki başlanğıcdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialı var. 2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracaq. Yəni, 1 qıqavat bərpaolunan enerji bizi 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, bəyнəlxalq bazarların buna ehtiyacı var və olacaq".

"Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir", - deyə dövlət başçısı bildirib ki, son 30 il ərzində imzalanan bütün müqavilələr həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb: "Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz bunun səbəbidir ki, biz yaşıl enerji, bərpaolunan enerji baxımından da eyni ma-



COP29-a gedən yol BEH-dən keçir

rağı görürük. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxlə edən 8 ölkə Avropa ölkəsidir. Təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək. Biz bir sira ölkələr feal danışçılar mərhelesindəyik. Onları da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik".

Prezident qeyd edib ki, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklerini və çətinliklini çox yaxşı dərk edirik: "İqlim dəyişikliyinin təsirlərini ölkəmizdə də hiss edirik. Xəzər dənizinin səviyyəsinin ildən-ile aşağı düşdüyüünü görürük. Xəzər dənizinə axan çaylar başqa ölkələrdən qaynaqlanır. Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyq. Biz əlimizdən geləni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək".

Açılış mərasimində çıxış edən Avropa

Komissiyasının enerji siyaseti strategiyası və koordinasiyası üzrə direktor Kristina Lobillo Borrero bildirib ki, Avropa enerji məsələsində Bakı ilə əməkdaşlığı böyük önem verir və hər vəchle bu əməkdaşlığı inkişaf etdirmək niyyətindədir: "Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və energetika üzrə komissar Kadri Simpson Azərbaycan ilə enerji sahəsində strateji əməkdaşlığı böyük əhəmiyyət verir. Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya ixrac olunan qazı 2021-ci ildə 40 faiz artıb, bu, bizi enerji böhranının pis nəticələrindən yarınmağa kömək edib. Bizim əməkdaşlığımız həm də enerji sahəsində keçidin gücləndirilməsinə yönəlib. Azərbaycan, Gürcüstan, Ruminiya və Macarıstan arasında yaşıl dəhliz təşəbbüsünü qeyd etmək istəyirəm. Digər ölkələr də bu təşəbbüsədə iştirakda maraqlıdır. Avropa İttifaqının COP29-un qlobal uğur olması sayəsində dəstəyinə də tam əmin ola bilərsiniz".

Sərgidə ABŞ Prezidenti Joe Bidenin

açılış mərasiminin iştirakçılara ünvanlaşığı məktub da oxunub. Məktubda prezident bildirir ki, Azərbaycanın enerji landschaftında mühüm rol var və bu rolun COP29 -a ev sahibliyi olmasına da təsir göstərib: "Bu, Azərbaycan üçün unikal imkan yaradır. Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerji artan diqqətinə görə minnədarlığı bildirmək isteyirəm. Mən xüsusile də ölkənin yaşıl enerji sahəsinə kecid etmək niyyətini yüksək qiymətləndirirəm. Xəzər dənizinin malik olduğu önəmlı yaşıl enerji potensialı neft və qaz ilə bərabər geniş ixrac potensialına malikdir. Xəzərin potensialı, Azərbaycanın gelecekən temiz enerji sahəsində istehsalını enənəvi enerji istehsalını üstələməyə getirib çıxara bilər. Amerika, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək dəyərləndirir, biz sülh və əmin-amanlığa böyük önem veririk".

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Əreb Əmirliliklərinin "Masdar" şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb. İmzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-in Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Əreb Əmirliliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əli-Cabir iştirak ediblər.

Sazişlər Azərbaycanda 1 külək və 2 güney elektrik stansiyası layihəsini ehtiva edir. İmzalama mərasimində SOCAR ilə "Masdar" şirkəti arasında bərpa olunan enerji mənbələri sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji kecidinin təmin olunması məqsədini daşıdıgi diqqətə çatdırılıb. Bu sənədin Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qəyulusluğu gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olmasında önemli rol oynayacağı xüsusi qeyd edilib.

Ümumi gücü 1 GVt olan 3 stansiya layihəsinin icrası nəticəsində illik təxmin 2.3 milyard kVt saat elektrik enerjisine qənaət olunacaq. Bunun da nəticəsində təxminən ilde 1 milyon ton karbon emissiyasının atmosfətə atılması qarşısına alınacaq.

Lale Mehrali

İsrail blokadada olan Qəzzaya hücumlarını davam etdirərkən sivilərin olduğu çadır şəhərciyinə hücumu neticəsində ən azı 45 nəfərin ölümü dünya gündəmine sürətlə yayılıb. Hükum zamanı əksəriyyəti qadın və uşaqdan ibarət çoxlu fələstinlinin yaralandığı da məlumatdır. Hükum İsrail qüvvələrinin iki həftə əvvəl quru əməliyyatına başladığı ərazilərdən qaçan minlərle insanın sığndığı Rəfahda baş verib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Rəfahdakı hücumu müzakirə etmək üçün 28 mayda fəvqəladə iclas keçirib və Baş katib Antonio Guterres "Qəzzada təhlükəsiz yer yoxdur", "Bu dəhşətə son qoyulmalıdır" deyib. Məsələnin arxa fonuna baxdıqda mayın 24-də BMT-nin məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) qəbul etdiyi qərara görə İsrailin Rəfahda hücumlarını dərhal dayandırmalı, humanitar yardımın qarşısını almamalı və müharibə cinayətlərini araşdırmaq üçün BMT rəsmilərinin Qəzzaya girməsinə icazə verməli idi.

BMT-nin Rəfahda təhlükəsiz zona elan etməsinə baxmayaraq, İsrailin bu ərazilini bombalaması böyük hiddətlə birlikdə bir sıra maraq-

Rəfah yox, ikinci Srebrenitsa - BMT nəyə lazımdır?



İ məqam doğurur. Bu cür hallar BMT-in nüfuzunu və bəyнəlxalq hüququn gerçəkləyini sual altında qoyur. Digər tərəfdən roket atışlarının beşə dəqiq olmasına doğurduğu şübhə ilə BMT əməkdaşlarının İs-

rail ordusuna koordinatları vermesi kimi iddialar doğub. BMT kimi bəyнəlxalq təşkilatların qərəzsizliyi və vətəndaş cəmiyyətinin təhlükəsizliyi üçün çalışması gözlənildiyi halda bu cür hadisələr BMT-nin effektivli-

yini və etibarlılığını ləkələyir. Bu hadisənin, Kosovodakı Srebrenitsa qətlamına bənzədiyini də deyə bilərik. Bosniya müharibəsinin ən qaranlıq və ən ağırli hadisələrindən biri olan Srebrenitsa qətlamında

da BMT Srebrenitsanı təhlükəsiz zona elan etsə də, bu qərarın həyata keçirilməsində yol verilən çatışmazlıqlar və sehvler böyük qətliama səbəb olmuşdu.

BMT-nin Srebrenitsada uğursuzluğunun kökündə hərbi qüvvə çatışmamazlığı, qərar qəbul etmədə ləngimə, passivlik və kommunikasiyanın olmaması kimi amillər dayanırdı. Srebrenitsada yerləşdirilmiş BMT sülhməramlı qüvvələri mülki əhalinin təhlükəsizliyini qorumaq və təmin etmək üçün yetərsiz və təcrübəsiz olması nəticəsində minlərlə günahsız insan helak olmuşdu. Belə ki, bu dönmədə BMT hərbi bürokratlarının serblərlə əməkdaşlıq etdiyi iddasi dünya gündəminə yayılmışdı. Bu faciəli hadisədən sonra Rəfahda baş verənlər, dünənda sülhün və insan hüquqlarının qorunmasına bəyнəlxalq qurumların qeyri-adekvatlıqını bir daha ortaya qoymuşdular. Srebrenitsa BMT-nin qeyri-adekvatlıq travması və oxşar fəlakətlərin təkrarlanması üçün dərslerin çıxarılması lazımdır.

Zərdüst Quluzadə

Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işgalçılıq siyasetini tekce ərazi iddiaları ilə məhdudlaşdırma- yib, mədəni irlimizə, milli-mənəvi dəyərlərimizi göz dikiblər, onları oğurlayıb özünüküleşdirməyə çalışıblar. İşgaldən azad olunmuş ərazilərdə məscidler, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilmişdir. Ermənistən Azərbaycana təcavüzü zamanı qədim torpaqlarımızda 1600 müsəlman dini abidəmiz ermənilər tərəfindən dağıdılıb, 1700 tarix və mədəniyyət abidəsinin üzərindəki tarixlər, divar yazıları götürürək erməni mətnləri ilə əvəzlenib. Statistik rəqəmlərə nəzər saldıqca görürük ki, 500-dək tarixi memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında on minlərlə əşyanın toplandıığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənet məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konser təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-təbliği sənət nümunələri Ermənistən silahlı hərbi təcavüzü nəticəsində yandırılıb, talan-qaret edilib. XVII əsre aid olan Cəbrayıllı bölgəsindəki Cümə məscidi, Yuxarı və Aşağı Gövhər Ağə məscidləri və Şuşa şəhərindəki Saatlı məscid (bu məscidlər XVIII əsre aiddir) vandalizm, da-

qeyri-insani siyaset nəticəsində azərbaycanlılar indi Ermənistən adlandırılan ərazidən - min iller boyu yaşadıqları öz doğma tarixi-ətnik torpaqlarından didərgin salınaraq kütəvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

TARİX VAR, SƏNƏDLƏR VAR, XƏRİTƏLƏR VAR

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməye, etnik temizləmə və deportasiya siyasetinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları" ni yaratmaq siyaseti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yeni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistən Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. Tarixdən bəlliidir ki, İran və Rusiya arasında "Gülüstən", "Türkmənçay", Rusiya və Türkiye arasındakı "Andrianopol" müqaviləsi imzalandıqdan

mız öz tarixi torpaqlarından qovulur, etnik temizləmə siyasetinin qurbanına çevrilərək didərgin salınır.

ZƏNGƏZUR MAHALINDA 149 TÜRK KƏNDİ, 91 KÜRD KƏNDİ VƏ 81 ERMƏNI KƏNDİ VAR İDİ

Azərbaycanın tarixi mahali olan Zəngəzurda erməni işgalçılıq siyasetinin qurbanına çevrilir. Zəngəzur mahali Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllerində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sıpərinə çevrilib. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni destələrinin töretdiyi qırğınlardan nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman hələk olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmiş

Bu gün əzəli torpağımız olan İrəvana tarixi mədəniyyət abidələrimiz dağıdılıb, məhv edilib. Belə ki, indi Ermənistən Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistən ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümräq qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Oradakı Dəmir Bulaq məscidi yerlə yeksan edilib, Gök məscidin isə orijinal görünüşünü dəyişdirilmək məqsədi yənidən təmir olunub. Rəcəb Paşa məscidi, Hacı Cəfər bəy məscidi, Novruzəli bəy məscidi tamamən dağıdılmışdır.

Sərdar məscidi (1510-1918-ci illər) Sovet Ermənistən dövründə hissə-hissə sökülek onun yerində yaşayış evləri tikilib. İrəvanın merkezindəki Sərdar məscidi də sistematiqlərə dağıdılıb və 2014-cü ildə yere yeksan edilib.

Bu və ya digər tarixi abidələrimiz sırasında ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Tarixi mənbələrdə göstərilir ki, İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. İstər Səfəvilərin, istər Nadir şahın, istər Qacarların, istərsə də Osmanlıların hakimiyyəti dövründə İrəvan hakimlərinin, bəylərbəylerinin və xanlarının iqamətgahı İrəvan qalasıdır.

İrəvan qalasının ruslar tərəfindən işgalindan sonra qala dövlət mülkiyyəti elan edilmişdi. XIX əsrin 30-cu illərində İrəvan qalasındaki 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi.

İRƏVAN QUBERNİYASININ ƏRAZİSİNDƏ 382 ŞİƏ MƏSCİDİ, 9 SÜNNİ MƏSCİDİ FƏALİYYƏT GÖSTƏRİB

1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şıə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətə artmasından və bu ərazide müsəlman ruhanişinin güclü mövqeyindən xəber verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmagli, Dəstəkərd, Qalaçığ, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdi bəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Çame məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud menşeyi dəyişdirilib.

ZƏNGƏZURUN BÜTÜN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN ADLARI AZƏRBAYCAN ADLARI OLUB

dir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir. Zəngəzurun Ermənistəna verilməsi 1920-ci il noyabrın 30-da keçirilen Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə hell olunmuşdu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistəna verilmişdi.

Tarixi proseslərin davamı olaraq iyirminci əsrin sonunda 1988-ci ildən başlayaraq Ermənistən silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvana, Vedidə - indiki Ermənistən adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütlevi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalib Zəngəzur tərk edəndən sonra, burada onlara məxsus yüzlərə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

ZƏNGƏZURUN BÜTÜN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN ADLARI AZƏRBAYCAN ADLARI OLUB


Bu gün Ermənistən Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilir ki, Zəngəzur türkərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli topominik adların çoxluğu da bu fikri təsdiqləyir. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, Azərbaycanın əzəli torpağı olan Zəngəzur Azərbaycandan ayırb Ermənistəna verilməsi böyük ədalətsizlik idi. Çünkü Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır, - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəngəzurun tarixi dövrəki əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar olduğunu bildirib. Təbii ki, mənbələrdə göstərildiyi kimi, Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları olub. Bütün əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahali, digər torpaqlar üzərində indi Ermənistən dövləti yaradılıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistən yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycanın da tarixi həqiqəti bərpa etməyi haqqıdır.

Ermenistən sovet hakimiyyəti qurulduğandan sonra 1924-cü ildə şəhərin baş planı təsdiq edilmişdir. Baş planın başlıca məqsədi azərbaycanlılara məxsus olan tarixi-məmərlilik abidələrini yer üzündən silməkdən ibarət olmuşdur. 1936-cı ildə İrəvanın yeni baş planı hazırlanmışdır və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir tipli hündürmərəbəli binalar inşa edilmişdir.

İrəvan qalasının həmyaşıdları - Bakıda İçərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkide Xan sarayını əhatə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. Mənbələrdə qeyd olunur ki, hazırda İrəvan şəhər tarix muzeyində müasir erməni memarları tərəfindən hazırlanmış İrəvan qalasının maketi nümayiş etdirilir. Maketdən görünür ki, heç də qalada mövcud olmuş bütün tikililər orada öz əksini tapmamışdır. Həmçinin həmin muzeydə qalanın ruslar tərəfindən işgalindən sonra ələ keçirildiyi iddia edilən "İrəvan qalasının açarı" da nümayiş olunur.

Əlbəttə ki, göründüyü kimi, İrəvan şəhərində tarixi-məmərlilik abidələrinə, dini ocaqlarımıza olan təcavüz xalqımızın tarixi keçmişini yer üzündən silmək məqsədi daşıyıb.

Nəzakət ƏLƏDDİNQIZI



gidılma və uğurulma aktlarına məruz qalmış, Ağdam məscidi isə təhqir olunaraq donuzlar ve inəklər üçün təvləyə çevrilmişdir. Tarixi dövrə baş verənlərə nəzər saldıqca görürük ki, ermənilərin həyata keçirdikləri əməllər iyəncə siyasetidən qaynaqlanır.

XALQIMIZ AĞIR MƏHRUMİYYƏTLƏRƏ, MİLLİ FACİƏ VƏ MƏŞƏQQƏTLƏRƏ MƏRUZ QALMIŞDIR

Bütün qeyd olunan bu və digər abidələr mizle yanaşı, Ermənistən ərazisində məhv edilen Azərbaycan abidələrini də qeyd etməliyik. Zəngəzurda İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vəndallığının bariz nümunəsidir. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvana, Vedidə yaşıyan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütlevi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalib öz dədə-baba yurdlarını tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılırlaşmış məhv edildi. Ulu Önder Heydər Əliyev deyirdi: "Son iki əsrə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkilde həyata keçirilmiş etnik təmizləmə və soyqırımla siyaseti nəticəsində xalqımız ağır məhrumiyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçekləşdirilən belə

sonra İran və Türkiyədən ermənilərin kütlevi suretdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunan azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkü vəziyyətinə salınıblar. "Qəribi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qəribi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yekşan ediblər, dağıdılırlar, azərbaycanlıların tarixi irlərini silmək isteyiblər, ancaq buna nail ola bilməyiblər. Çünkü tarix var, sənədlər var, xəritələr var", - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirib.

Tarixi mənbələrə istinad edərək deyə bildirik ki, 1918-ci il mayın 28-də müstəqilliyyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlir. Vaxtılı Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyəsi ortaya atılır. Həmin dövrde Azərbaycan siyasetçiləri tarixi şəraitə uyğun olaraq bir sira güzəştlərə getməyə məcbur olurlar. Ermənipərəst qüvvələrin və milletçilərin yürütdükleri məkrili siyaset nəticəsində 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayət yaradılır. Bundan sonra azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasetinin yeni mərhələsi başlanır. Nəticədə XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşı-

““Avropa dəyərləri” deyib hər bir şeyi istəyirlər bize sırasınlar”



Ötən gün Bakıda bəy xaricdə olduğunu üçün yalnız gelinlə toy ediblər. Bəs, bu nə dərəcədə düğündür? Bizdə belə adətlər var mı? Bu toy adət-ənənələrimizin sıradan çıxmazı deməkdir ya nece? SIA mövzu ile bağlı AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Ateş Əhmədlinin fikirlərini öyrənib. Onun sözlərinə görə, son dövrde “Avropa dəyərləri” deyib hər bir şeyi istəyirlər bize sırasınlar: “Avropa dəyərləri” nədir? Müasirlik, inkişaf, yəni oxumaq, təhsil, elmlə, səmimi, münasibətlərdə doğru-dürüst tərəfdəş olmaq kimi yaxşı cəhətləri görmək lazımdır. Bunlar da bizim xalqımızın özünün mental keyfiyyətləridir, kənardan gelmeyib. Ele ənənədən öz xalqımıza məxsus olan adətlərimiz, xasiyyətlərimiz var ki, yəni bu mental məsələdir.

Dəyər məsələlərinə gəldikcə bugün müasirlik adı altında bir çox Avropadan gələn təməyllər var, yanlış məsələlər var. Bunların hamısı əlbəttə ki toy ənənəsi də bizim xalqın gözəl bir adət-ənənəsinə kənardan sıyrılmış bir məsələdir. Bizimkilər dəindi bunu tətbiq edirlər. Kiminsə imkanı, vəziyyəti elədir ki, şəraitə uyğun hərəkət edir, məcburiyyət qarşısında qalib ya nəsə təki deyir ailə qurulsun. Əlbette ki ailə quruculuğu çox vacib məsələdir. Azərbaycan xalqının bəlkə də ən ənənə verdiyi məsələ ailə quruculuğudur. Çünkü ailənin qurulması dövlətin böyüməsi, inkişafı, güclən-



mesi deməkdir. Dövlət də ailələrdən ibarətdir. Təbii ki ən gözəl xalqın keyfiyyətləri, dəyərləri də bu gözəl ailələrin üzərində daşınır. Təbii ki ailələr fərqlidir. Bunu hamısına şamil etmək olmaz.

Yəni, bu baxımdan bizim toy ənənəmiz Azərbaycan xalqının ən böyük önem verdiyi məsələdir. Çünkü toy yəni bir laydır, iki ailə qohum olur, iki nəsil qohum olur, iki zümrə yaxınlaşır. Bunlar da cəmiyyətdə bir-biri ilə bağlanı emələ getirir və əlaqələr genişlenir, böyüyür. Nəhayət görürsən ki, Azərbaycanın hər yerində insanlar bir-birinə yaxındır, bir-birinə qohum olur, bir-birinin münasibətlərini daha da genişləndirir.

ternet vasitəsilə də belə məsələlər həyata keçirilir, tanış olurlar. Təbii ki uğurlu ailələr də olur. Amma mən deyərdim ki, eksəriyyəti o qədər də uğurlu alınmır. Bu cür internet vasitəsilə evlənən gənclərin eksəriyyətinin taleyi uğurlu alınmır.

Ailə quruculuğu, həyatı insanların həyatında ən önemli, ən vacib məsələlərdən biridir ki, xalqımız da bu toy məsələsinə çox böyük önem verir. Bu baxımdan da belə bayağı toyların belə məsələlərin olması təbii ki bizim mental məsələlərə tamamilə ziddir, ənənəmizdə belə bir şeylər yoxdur”.

Ayşən Vəli

“Hazırda Bakıda istismar müddətini bitirmiş binalarda 11 minə yaxın mənzil var”

EKSPERT AÇIQLADI

“2016-ci ildən etibarən pilot layihələr üzərindən köhnə, xüsusən də istismar müddəti bitən qəzalı binaların söküntüsüne start verilib. Bu günə qədər onlarla çoxməzli bina və fərdi yaşayış evi sökülrək yerində yeni binalar tikilib. Dünya ölkələrinin praktikasına nəzər salsaq, görərik ki, istismar müddətini bitirmiş binalarda mənzillərin satış qiyməti yenilərindən 50% ucuz satılır. Hazırda Bakı şəhərində istismar müddətini bitirmiş binalarda 11 minə yaxın mənzil var”. Bu sözləri SIA-ya danişan daşınmaz emlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert qeyd edib ki, ölkəmizdə pilot layihələr üzərindən söküntü işləri başlayandan istismar müddətini bitirən binalardakı mənzillərin qiymətləri keskin bahalaşdı: “Qiymət artımının müxtəlif səbəbləri var. Sökülen binada mənzili olan şəxslər yeni tikiliyən daha böyük sahəli və təmirli mənzil verilir.

Verilən mənzil vətəndaşın köhnə mənzilindən iki dəfə bahə olur. Bu səbəbdən də sökülmə ehtimalı olan binalar-



dakı mənzillər satılmır və qiyməti bahalaşır. Belə binalarda yerləşən mənzillərin alıcıları da yatırımcılar olur. Həmin şəxslər köhnə mənzil sökülbər yerində təzəsi tikildikdən sonra təzə mənzili satışa çıxarırlar və iki dəfə baha satır. Bundan əlavə, çoxmərtəbəli binalar tikiləndə kiraye pulu da verirlər ki, bu da əlavə qazancdır”.



Elçin Bayramlı

Ölümə məhkum edilmişlər...

Son dövrlərin ən çox müzakirə olunan problemi intiharlarla bağlıdır. Belə halların sayı getdikcə artır, üstəlik intihar yaşa da cavaňlaşır. Problemin ciddi nəticələri var, amma biz səbəblərini axtarmağa çalışaq. Ümumdünya Səhiyyə Təşkilatının son illər aparlığı tədqiqatlarının nəticəsi əsasında hazırladığı məlumatə görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il 1,5 milyon insan həyatını itirir.

Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırb. Proqnozlara görə, 2030-ci ildə intiharlarla həyatına son qoyanların sayının 5 milyonu keçəcəyi gözlənilir.

İntiharlar kapitalizm cəmiyyətlərində artım tempini azalmaq bilməyən adı haldır. Dünyada ən çox intihar hadisəsi inkişaf etmiş ölkələrdə baş verir. Liderlər qrupuna ənənəvi olaraq Şimali və Qərbi Avropa ölkəleri, ABŞ və Yaponiya başçılıq edir. Buradan aydın olur ki, ökənin zəngin olması, adamışına düşən gəlirlərin yüksək olması hələ hər şey demək deyil.

2023-cü ildə Azərbaycanda 620 intihar hadisəsi qeydə alınıb. 2022-ci il 654 nəfər, 2021-ci ildə ise 612 nəfər özünə qəsd edib. İntihar hadisələrinin üçdə ikisi kişilər tərəfindən reallaşdırılıb. İntiharların təxminən 10 faizi əsaqlar tərəfindən edilib. Nəzəre almaq lazımdır ki, müxtəlif səbəblərdən baş tutmamış və rəsmi qeydə alınmış yüzlərə suisid faktı da baş verir ki, bu da vəziyyətin daha qeliz olduğunu göstərir.

İntiharlar son dövrlərdə şiddetlənmiş problemdir. 20-30 il əvvəl belə hallar demək olar ki yox idi, ya da çox nadir hallarda olurdu. Dəyərlərin dəyişməsi, psixoloji gərginlik, mənəvi böhran, sosial problemlər bu prosesə təkan verdi.

Düzdür, intiharlarda sosial problemlər məngənəsində boğulmağın böyük rolunu qeyd edirlər. Amma müşqayıslı statistika başqa şey deyir. Maraqlıdır ki, acliq, mühərbi dövrlərində intiharlar demək olar ki olmur. Əksinə, intiharlar əsasən sosial-iqtisadi cəhətdən daha üstün zamanlarda olur. Hətta, bir neçə il əvvəl intiharlara qarşı fəaliyyət göstərən, maddi imkani heç də pis olmayan tənənmiş psixoloquğun özünüñ intihar etməsi faktı da göstərir ki, burda sosial problemlərin heç bir rol yoxdur.

Böyük Vətən Müharibə illərində- ən ağır sosial problemlərin olduğu vaxtda intiharlar ən aşağı seviyyədə olub. Ən ağır dövrlərimizdən olan 90-cı illərdə də çox az idi. Daha bir argument isə odur ki, intiharların seviyyəsinə görə, dünya üzrə ilk yerləri mehz inkişaf etmiş ölkələr tutur, yoxsul ölkələr isə son yerlərdədir. Üstəlik, həm bizi, həm xaricdə intiharların çoxu sosial cəhətdən daha üstün, daha imkanlı ailələrde baş verir.

Demək, bu 3 təkzibədilməz fakt sübut edir ki, intiharlarda sosial problemlərin rolü azdır. Əsas fakt psixoloji problemlər və mənəvi deqradasiyadır. Cəmiyyətde mənəvi dəyərlərin deqradasiyaya uğraması, bəzi insanların tərbiyə və əxlaqının normal seviyyədə olmasına, ünsiyyət ənənəsininitməsi, hansısa ağır xəstəlikdən əzab çekməsi, təklənmək problemi, şəxsiyyətin sin(dırıl)ması, başqaları tərəfindən başa düşülməmək, cəmiyyətdə gözlənilmədən baş verən hadisələrə uyğunlaşa bilməmək, fərdin qayğısına qalan və onu sevən birinin olmaması, sevdiyi şəxsin xəyanəti, norkotik maddələrdən asılılıq kimi problemlər intiharların əsas səbəbidir.

Qeyd etmək lazımdır ki, ölkədə psixoloji problemlərin çoxalmasında özəl televiziyanın da çox böyük rolü var. Son dövrlərə adamlar televiziyyada daha çox qan-qırqın, terror, qətl, intihar hadisələri ilə rastlaşırlar. Bu hallar adılaşır və sonda insanlar hansısa problemi yarananda çıxış yolunu intiharda görür.

Səbəb nə olursa olsun- intihar hadisəsi fərdin cəmiyyətə etirazının en yüksək formasıdır. Bu artıq cəmiyyətin problemdir, fərdin yox. Cəmiyyət də egoizm altruizmdən, “mən” “bizdən” üstün tutulunda, bütün mənəvi dəyərlər pulla ölçüləndə, insan insan cəmiyyətində boğulanda başqa yol qalmır.

Faciənin en dəhşətli tərəfi isə azyaşlı əsaqların intiharıdır. Bu faciəyə əsaqlar yox, böyükler məsuliyyət daşıyır. Yeni, dövlət və cəmiyyət. Əsaqları yelləncək evzini boğazlarına keçirdikləri kəndirdə yellənməye məcbur etmək cəmiyyətin faciəsidir. Hər şeyi geri qaytarmaq üçün hələ də gec deyil...

Dağıdıcı müxalifətdə Əli Kərimli problemi yaranır

Ağılsız, mənliqsiz, dayaz düşüncəli insanlarla rast-ananda qeyri-ixtiyari deyirsən "görən ağıl paylaşan" bu bədəbəxt harada olub". Həqiqət çrağı ilə AXCP sədri Əli Kərimlinin danişdiqlarına, dediklerinə nəzər yetirdikdə aydın olur ki, bu şəxs ağıldankəm, düşüncədən mehrum olan məxludur. Yəni girişdə qeyd etdiyim kimi, "görən ağıl paylananda Ə.Kərimli harada olub". Əger həqiqətən de ağıldan behərlənsə idi, Azerbaycanın milli və dövlətçilik maraqlarına qarşı düşmən mövqedən çıxış etməzdir. Digər tərəfdən torpaqlarımızın azad edilməsinə kölgə salan fikirlər səsləndirməzdir. Təbii ki, Ə.Kərimli özünü bilikli və savadlı hesab edir, ağılında da probleminin olmadığını iddia edir. Bu yerde sual edilir, oldumu Ə.Kərimli Qarabağın erməni işğalından azad edilməsinə görə, Azerbaycan xalqını təbrik etsin? Cavabı qıсадır, "olmadı". Ona görə ki, torpaqlarımız üzərində suverenliyimizin bərpə olunmasına paxılıq hissi ilə yanaşır. Əli Kərimli o şəxşdir ki, ərazi bütövlüyü ilə bağlı separatçı fikirlər yayır. Bir qədər əvvələ qədər tez-tez dedi-qodu xarakterli açıqlamalar səsləndirirdi, deyirdi ki, "Zəngəzur dehlizi nə zaman açılacaq", "Rus sülhmeramlıları nə zaman Qarabağdan çıxacaq", "Qazaxın 4 kəndi nə zaman qaytarılacaq". Ə.Kərimli sosial şəbəkədə paylaşımında yazdı: "Bəs Rusiya "sülhmeramlılarının" taleyi necə olacaq? 2025-ci ili gözleməyin heç bir mənəsi yoxdur. Müzakirə edilecek məsələ də yoxdur. Qarabağda indi üz-üzə duran silahlı tərəflər, temas xətti yoxdur ki, "sülhmeramlının" iştirakı üçün də bəhane olsun. Rusiya ordusunun Qarabağda qalması üçün nəinki səbəb, heç bəhane də qalmadı. Rusiya ordusu ləngimedən Qarabağdan çıxarılmışdır. Bəs Zəngəzur dehlizi necə olacaq? Rusyanın bizi Ermənistanla mühabibəyə qoşmaq şansı hələ də qalır mı? Türkiyə nə deyir bu barədə? Bu məsələdə ən həllədici faktorlar nələrdər? Biz xalq olaraq nələrə imkan verməmeliyik?". Qısası cəfəng, mənasız, yersiz fikirlərə Ə.Kərimli, əslində, idarəolunan məxlub olduğunu göstərirdi. Zaman isə sübut etdi ki, "nəyi, necə və nə zaman etməyi ancaq Azerbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev bilir". Ə.Kərimli kimilər isə, sadəcə, müyyəyen pul qarşılığında onun-bunun sözünü deməyə çalışın ucuz söz dəllallarıdır. Azerbaycan Prezidenti İl-



ham Əliyevin qətiyyəti, principiallığı nəticəsində Rusiya sülhmeramlarını Qarabağdan çıxartmağa nail oldu, Qazaxın 4 kəndi də azadlığına qovuşdu. Bundan sonra Ə.Kərimli və onun ətrafındaki trolların deməyə sözleri olacaqmı? Görünən ondan ibarətdir ki, bu məxlular zeifliklərini və boşgəzliqlərini etiraf etmək fikrində deyillər. Çünkü ciddi siyasi mədəniyyətə malik deyiller.

"Müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır"

Haqlı olaraq Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Ə.Kərimlinin anormal siyasi portret cizgilərini elmi cəhətdən şərh edir: "Müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır. Barmağınızı qatlayın görək İsraildən başqa hansı ölkə cinayətkarları, xüsusən də cibində milyardlarla dollar daşıyan və dünyada söz sahibi olan birini tutub başına torba keçirsin? Ruben Vardanyan kimi bir avantüristi və terroru dəstəkləyən cinayətkarları tutub damlaşmaq bilirsınız nə deməkdir? O, Elon Maskın Mars planetini fəth etmek planından daha üstündür. Bu ağılların kəsmədiyi bir qəhrəmanlıqdır. Nə qədər gec deyil, birlik olun, düşmən dəyirmanına su tökməyin, xalqla, dövlətlə bir olun ki, gələcək nəsillər siyasi tarix kitablarını oxuyanda sizi nifretlə anmasın! Sonda, təklif edirəm ki, Prezident İlham Əliyev üçün

bir orden, ad düşünək. O, təvazökardır deyə bir çox səsləndirilən təklifləri qəbul etməyəcək. Bu sahədə təkliflərim çoxdur və onu Parlament rəhbərliyi ile bölüşə bilərem. Yaxşı olar ki, təkliflər də Parlament rəhbərliyi tərefindən səsləndirilsin və məmənuniyyətə dəstəkləyəcəm".

Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli məsəleni daha kəskin ifadə edib. O torpaqlarımızın işğaldan azad edildiyi üçün müxalifətçiliyə ehtiyac olmadığını bildirib: "Mənim partiyamın müxalifətçiliyinə nə ehtiyac var? Biz Cənab Prezidentin yanında olmalıyıq, nəinki qarşısında. Torpaqlarımızın işğaldan azad edib Azerbaycanın ərazi bütövlüyünü, ölkənin suverenliyini bərpə edən, bütün islam dünyasının lideri olan Prezident İlham Əliyevə qarşı çıxmaga həqiqi yoxdur. Axı bu, hamimizin istəyi və arzusu olub! Belə bir problemləri həll edən liderə qarşı necə müxalif mövqədə olmaq olar?". T.Kərimli onu da qeyd edib ki, bizim bundan sonra əsas vəzifəmiz Prezidentin yanında olmaqdır: "Müxalifətin mübarizəsi nifret üzərində qurulub. Mən onları sevgiye, birliyə, həmrəyliyə çağırıram".

Əli Kərimlinin beyni yuyulub

Bir sözə, müxalifətde olmalarına baxmayaraq R.Nurullayev, T.Kərimli və digərləri reallıqdan çıxış edirlər. Çünkü dövlətçidirlər, xalqa bağlı insanlardır. Başa düşürlər ki, Ə.Kərimli xarici maraqlı dairələrin elində idarə olunan oyuncaqdır. Lakin tövsiyələr, məsləhətlər Ə.Kərimliyə çatır. Ona görə ki, beyni yuyulub, tam şəkildə xarici maraqlı dairələrin nəzarəti altındadır. O dərəcə müqəvvaya çevrilib ki, bəzi hallarda açıq formada ictimai siyasi sabitliyi təhdid edən ideyalarla çıxış edir, statuslar paylaşırlar. Misal üçün onun, tez-tez icazəsiz aksiyalar vasitəsi ilə cəmiyyətdə qarşıdurma yaradacağı bildirməsini göstərmək olar. Normalda ağılı başında olan şəxs pozucu niyyətini ictimai müzakirəyə çıxartmaqdan çəkinir. Ə.Kərimli isə anlaqzsız vəziyyətə olan anormal insan kimi məkrli planını dile getirir.

Bu, onu təsdiq edir ki, xarici maraqlı dairələr, xüsusilə də, ona maddi və mənəvi dəstək göstəren fondlar onun qarşısında açıq tezislərlə çıxış etmək kimi tələb qoyublar. Ə.Kərimli də trolları vasitəsi ilə icazəsi aksiyalar yolu ilə cəmiyyətdə gərginlik yaratmağa çalışacaqlarını bəyan edir. Lakin anlamırlar ki, ölkəmizdəki mövcud ictimai siyasi sabitlik möhkəm əsaslara söyklənir. Heç bir qüvvə, o cümlədən xarici qüvvələrin elində maşa rolunu oynayan Ə.Kərimli və trolları bu sabitliyə xələl getirə bilmezler.

İLHAM ƏLİYEV



MÜNASİBƏT

Gürcüstanda xarici təsirin şəffaflığı haqqında qanun artıq qüvvəyə minib. Bu ölkənin Parlament rəhbərliyi də bəyan edib ki, sözügedən qanunun esas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin davamlılığını gücləndirməkdir. Beleliklə, "Xarici təsirin şəffaflığı" qanun layihəsində vəsaitlərinin 20 %-dan çoxunu xaricdən alan bütün təşkilatlar xarici təsir agenti kimi qeydiyyətdən keçməlidirlər və buna əməl etməyənər cərimələnəcəklər. Əslinde, Gürcüstan hökuməti öz mövqeyində haqlıdır. Çünkü bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdürlər. Bu sözleri SİA-ya açıqlamasında Milli Məclisin deputati Kənül Nurullayev deyib. Onu-



"Gürcüstanda seçkiöncəsi gərginlik yenidən arta bilər"

sözlərinə görə, eyni ssenari 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmuşdu: "2008-ci bu ölkə müxtəlif vədlərlə Rusiya ilə qarşidurmaya sürükəndi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. Yəni, gürcü xalqı heç nə qazanmadı,



əksinə itirdi. Qərb qonşu ölkədə vətəndaş cəmiyyətindən istifadə edərək, 25 minə yaxın QHT-nin böyük hissəsini maliyyələşdirir və onları öz iradəsinə uyğun idarə edir. Son illər Avropa integrasiya adı altında Gür-

cüstan cəmiyyətində neqativ dəyişikliklər müşahidə olunmaqdır. Əslində cəmiyyət özü yaranmış vəziyyətdən düzgün nəticə çıxarmalıdır. Ölkənin milli maraqları bütün maraqlardan üstün olmalıdır".

"Hesab edirəm ki, bundan sonra etirazlar dəha da səngiyəcək. Hər hansı dövlət çevrilişi barədə danışmaq tezdir. Qanun layihəsinə ən kəskin etirazlar vaxtı emosiyaları cilovlamaq mümkün oldu. Qanunun sentyabra qədər təxirə salınacağı gözənləndir, bu da baş vermədi. Amma bununla belə, payızda gözənlənilən seçki öncəsi gərginlik yenidən arta bilər. Bu gün əslində Ermənistan da 2004-cü ildəki Gürcüstanın yolunu gedir, Paşinyanı da demək olar ki, eyni aqibət gözleyir. Eyni zamanda Moldovanın fəallığı da müsbət nəticələr vəd etmir", - deyə o eləve edib.

Ləman Sərraf

Prezident İlham Əliyev: Xocalıda bayraqı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayraqın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.

Bayraqdan söz düşmüşkən, Xocalı müstəqilliyin rəmzi olan üçşerqli bayrağımızı heç görməmişdi. 18 oktyabr 1991-ci ildə qəbul olunan Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akti ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpə edilsə də, 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda əhalinin 95%-i səsvermədə ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs versə də, lakin bu müstəqillik hələ də reallaşa bilmirdi. Çünkü ölkədə qarşıdurma, özbaşına-lıq, xaos hökm sürdü. Elə torpaqlarımızın işgalinə da bütün bunlar şərait yaratmışdı. Bu səbəbdən Xocalı da işğal olunmuş, müstəqillik bayrağımızı görə bilməmişdi. Xocalılılar isə olmazın müsibətləri ilə üz-üzə qalmalı olmuşdu. Bunu mayın 28-i Müstəqillik Günündə Xocalıda səfəerde olan ve xocalılarla görüşən Prezident İlham Əliyev də vurğulmuşdır: Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımı törendi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törendi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illerini başqa-başqa yerlərdə keçirməli oldular...

Bu gün Xocalı azaddır. Ötən ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələrinin Xankəndidə birləşdirilmiş antiterror əməliyyatı nəticəsində Xocalı da öz azadlığına qovuşdu. Həmin lokal xarakterli tədbir ilə 2020-ci ildə

Böyük Qayıdış programının Xocalı sahifəsi



Bu gün Xocalı azaddır. Budur, artıq sakinlərin qayıdışı da başlanıb. Qarşıda Xocalıının hələ xoş günləri var. Hər birimiz bunun şahidi olacaq. Xocalı abadlaşacaq, əvvəlkindən de abad olacaq. Təbəti isə onszu da gözəldir, cəlbədicidir. Burada görülen işlər isə bu gözəlliye yeni çalar qatacaq.

Lakin illər, əsrlər sonra da o mühdiş gecə unudulmayaçaq. Xocalılıların taleyi yəzilən, soydaşlarımızın kütləvi şəhərcəsinə qətlə yetirildiyi o gecə. O gecə Xocalıda ermənilər tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca ve qarı olmaqla, 613 Xocalı sakını qətlə yetirildi. 8 ailə tamamile məhv edildi, 25 uşaq her iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

613... Bir gecən soyqırımına məruz qalan 613 insan. Yataqlarında ölümünü gözləyən Xocalı sakinləri. Saatlar sonra nə baş-



əldə etdiyimiz Zəfər üzərinə yeni bir Zəfər gəldi və ümumilikdə işğal altında olan ərazilərimizin düşməndən xilası başa çatdı. Bunu da Azərbaycan öz ərazi bütövlüyünü, konstitusiya quruluşunu bərpə etdi. Bu il ilk dəfə oldu ki, Xocalı faciəsini onun azadlığı şəraitində andıq. Xocalının düşməndən azad edildiyi və doğma bayrağına qovuşduğu gün tariximizin şanlı səhifəsini təşkil etdiyi üçün hər zaman qürurla anılacaq.

Müstəqillik gününün təsadüf edən qayıdış

Mayın 28-də - Müstəqillik Günündə xocalılıların Xocalıya ilk qayıdışının təməli qoyuldu. Həmin gün 20 ailə 32 il sonra doğma yurduna qayıtdı. Bu qayıdışın Müstəqillik Günündə olması heç də təsadüfi deyildi. Ad günlərində və əlamətdar bayramlarda həmisi xalqı, şəhid ailələri, məcburi köçkünlərlə, azad torpaqlarımıza qaydan soydaşlarımıyla birləşdə olan dövlətimizin başçısı Zəfərdən sonra-2022-ci ilin 27 mayında Ağalı sakinləri ilə görüşmüş, ötən il Müstəqillik Günündə Laçın şəhərində laçılıllara evlərinin açarlarını təqdim etmiş, bu il isə xocalıllarla birləşdə oldu.

"Bu gün isə xocalıllar qayıdlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyüünüzü kimi, gözəlləşir, yenidən qurulur... Əvvəlkin-



dən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış programının Xocalı səhifəsi yazılır. Yaxın gelecekdə digər xocalıllar da buraya qayıdaçaqlar, əminəm ki, böyük həvəsle", - deyən Prezident İlham Əliyev xocalılların müstəqillik illerini Xocalıdan ayrı keçirməli olduğunu, müxtəlif yerlərdə və Ulu Öndərin iştirakı ilə Ağcakənd kəndində xocalıllar üçün salınmış birinci köçkün qəsəbəsində məskunlaş-

dıqlarını vurğulamış və həmin dövrü belə xatırlamışdır: Mən də, Mehriban xanım da o vaxt orada idik və o vaxtdan bu günədək, görün, ne qədər gözəl tarix yazdıq, Qarabağ tam azad etdik. Mən bilirəm ki, ikinci Qarabağ mühərribəsi başa çatanda xocalıllar inanırdılar, bilirdilər ki, bu gün də gələcək.

Unudulmayacaq tarix: bu gündən dünənə...

verəcəyindən xəbərsiz insanlar...

O gecənin qaranlığı qədər dəhşətli anları yaşadı xocalıllar. 25 fevraldan 26 fevrala keçən gecə Xocalı şəhəri kimi, onun dinc əhalisi də məhv edildi. Həm xocalıllar, həm də Xocalı şəhid oldu və şəhərlə onun sakinləri bir-birilərinin ölümüne, məhvine şahid oldular.

613 nəfər o gecənin qurbanı oldu. Kim ağlına getirə bilərdi ki, bir gecədə bu qədər adam həyatla vidalaşacaq. Lakin oldu, yaşındı və 613 Xocalı sakını o qaranlıq gecənin dəhşəti ilə üz-üzə qaldı. Qonşu qonşunun, qohum qohumun, ata balanın, uşaq ana-atınan gözü karşısındakı şəhid oldu. Dündən oxşarı olmayan bir fəlakəti yaşadı Xocalı və xocalıllar.

Düşmən o gecə insanlıqdan əl götürdü. İnsanlığa qarşı bütün rəzalətləri sərgilədi. Bir sözə, əsl xisletini ortaya qoydu. Bir-birinin ardınca törendiyi hadisələrin hər biri ayrı-ayrılıqda əsl erməni obrazını nümayiş etdirdi. Əvvəlcə sakinlərin evlərindən çıxarılması, öldürülməsi, sonra onların evlərinin talanması, daha sonra evlər və şəhərə od vurulub yandırılması, qaçan insanların yaxalanması, onların güllələnməsi, öldürülən insanların əl-ayağının kəsilməsi, gözünün çıxarılması, derisinin soyulması kimi hərəkətlərin hər biri erməni vəhşiliyindən səhbat açdı o gecə, onların əsl üzünü tanıdı.

Ardı Səh. 12

Əvvəli Səh. 11

Daim gözü Azərbaycanın torpaqlarında, sərvətində olan bu qəbilənin nəye qadir olduğunu danışdı. Yəni bu vəhşi qəbilədən bundan başqa ne isə gözləmək də düzgün olmazdı. Çünkü onlar qəbilədirler. Xalq, millet formasında ne vaxt yaşamışlar ki, onlardan başqa ne isə gözləyerdik.

Beləliklə, o qaranlıq gecə və açılan boz səhər Xocalı adlı şəhərin qətləməsına şahid olundu. Soydaşlarımız öz yurdlarında öldürdü, qalanlar isə məcburi köçküne çevrildi, əsir götürüldü...

Xocalını "Xocalıya ədalət!" tanıtdı

Təəssüflər olsun ki, Xocalı soyqırımından sonra həmin dövrde Azərbaycana rəhbərlik edənlər bu faciəyə biganə münasibət göstərmiş, xalqımıza qarşı töredilən cinayəti örtbasdır etməyə çalışmışlar. Yalnız həmin dövrde Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyen Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni töredənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir.

Ulu Öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək "Xocalı Soyqırımı Günü haqqında" Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətləmənin gerçek mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizmə qarşı qəti tədbirlər görməyə çağrışdır. Qəbul edilmiş qərarla əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı "Xocalı Soyqırımı Günü" elan olunmuşdur. Görkəmlı dövlət xadimi Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqliyi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

2008-ci ildə Heydər Əliyev Fonduun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərərəsi dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyaşının başlanmasına isə Xocalının dünyaya tanıdılmasında yeni və əsas mərhələ oldu.

Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş və digər ərazilərində qeyd-sərtzsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq mərafətindən artırılması məqsədini daşıyan kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən de gənc nəsil tərəfindən unudulmamasına yönəlmüşdir.

Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə etməklə əsas diqqəti kütləvi qırğınlara, etnik temizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı töredilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəltmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 min-dən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, top-lantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər

Böyük Qayıdış programının Xocalı səhifəsi



səmərəli vasitələri təşkil edir.

Mayın 28-də xocalılırlarla görüşən Prezident İlham Əliyev "Xocalıya ədalət!" kampaniyasının fəaliyyətinə nəzer salaraq dedi: "Xocalıya ədalət!" kampaniyasına qədər, siz də yaxşı bilirsiniz, Xocalı soyqırımı haqqında o qədər de böyük məlumat yox idi, dünyada geniş məlumat yox idi. Çünkü Ermenistan əlavələrə kimi, hər vəchle bunu örtbasdır etsin, bizdə də o vaxt bele imkanlar yox idi sözün düzü. Amma "Xocalıya ədalət!" kampaniyası bütün dünyaya səs saldı, geniş vüset aldı və bunun nəticəsində 13 ölkə Xocalı soyqırımı soyqırımı kimi tanıdı.

Beləliklə, Xocalının dünyaya tanıtılmasında, burada töredilən vəhşiliyin analogu olmadığını sübutunda, insanların qəddarlıqla qətlə yetirilməsinin beynəlxalq aləmə çatdırılmasında "Xocalıya ədalət" kampaniyası məsilsiz xidmət göstərmişdir. Bu gün isə, baxmayaraq ki, Xocalı artıq azaddır, həmin fəaliyyət yenə de davam etdirilir.

Memorial kompleks: gün gələcək, Xocalıda bunu edəcəyik

Uzun illərdir, Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana" fəryadı" adlandıran abidə ucaldılıb. Xocalı faciəsinin baş verdiyi gün hər il bu abidə dövlətimizin başçısı və vətəndaşlar tərəfindən ziyarət olunur, abidədə öünü gülər düzülür.

Bu il fevralın 26-da isə 32 ol əvvəl Xocalıda töredilən faciənin ildönümü günündə dövlətimizin başçısı Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin təməlini qoyub. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanıb, Mehriban xanım Əliyeva onu təsdiqləyib və Heydər Əliyev Fondu tərəfindən inşa edilir.

Prezident İlham Əliyev mayın 28-də Xocalıda xocalılırlarla görüşü zamanı bu məsələyə de münasibət bildirərək deyib: Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə de hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünkü ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz getirdik və fevralın 26-da Xocalıda xocalılırlarla bərabər Xocalı Memorial Kompleksinin teməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan



özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməkə ola bilsin ki, inidiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumoş ola bilər. Bunu etməsə, mənçə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərek, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanınsın.

Xocalı Böyük Qayıdış üçün yenidən qurulur

Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kotec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpə və abadlıq işləri görürlər. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpə və abadlıq işləri həyata keçirilir. Bunkardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbezüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.

Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətə təmamlanması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, Xocalı şəhərindəki yarımcı tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikiqirili olmaqla üçmərtəbəli

15 binada ikiqirili, üçtəqəli və dördətəqəli 180 menzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qırğuları, idman meydançası, səhbətgahlar yaradılıb.

Sonra Sənətkarlar məhəlləsində "AzeRobot Education" robototexnika tədris mərkəzinin Xocalıda filialı, "Nakhishli" atelyesi, "Gilabi Ceramics" emalatxanası, "Sariban" peşə inkişaf mərkəzinin filialında yaradılan şəraitlə və Xocalı şəhərinin Baş planı ilə tanışlıq olub. Bu gün Xocalıya avtomobil və dəmir yolu çəkilir. Xocalıda gələcək üçün "yaşıl enerji"nin teməli qoyulur. Bir sözle, Xocalı Böyük Qayıdış programının yeni səhifəsidir.

Xocalı soyqırımı



qurbanlarının qisası döyüş meydanında alındı

Bu gün hər bir azərbaycanlı ata vəsiyyəti yerine yetirən Müzəffər Ali Baş Komandanın cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatı zamanı düşmən üzərində qazandığı tarixi qələbənin qürurunu yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan "Dəmir yumruq" əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 ilə yaxın əsərdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içerisinde Xocalı soyqırımının icrəçilərindən da var idi.

"Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında alıq", - deyən cənab İlham Əliyev çıxışlarında bu fikri də səsləndirmişdir: "Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırınsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə de Azərbaycan üçün potensial təhdidən qorxınsın. Əger bunu görəsek, onu yərindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir".

Bu gün qurur duyuruq ki, faciənin 32-ci ilində Xocalıda Azərbaycan bayrağı dalğalanır. Bu əzəmətli bayraq Ali Baş Komandan İlham Əliyevin əzmi və minlərlə şəhid və qazişinin şücaeti ilə dalğalanır Xocalıda. Onun dalğaları hər bir xocalılının qisasının alındığını yayar yurd yerlərinə. Prezident İlham Əliyev dəyişdiyi kimi: Xocalıda bayraq qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilmərik ki, Xocalı qurbanlarının qanı yerde qalmadı. Xocalıda bayraqın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərem.

O bayraqın dalğalarını həm də bütün dünya görür. Görür ki, illərlə susduğu, həlli üçün bir addım atmadiği məsələni Azərbaycan dövləti necə həll etdi. Onu da görür ki, artıq Xocalı Böyük Qayıdış programının bir səhifəsidir. Bu səhifə xocalılıların ardıcıl şəkildə yurd yerinə qayıdışı ilə qarşıda tarixin bir parçasına çevriləcək.


Mətanət Məmmədova

Azərbaycanın orta əsr memarlıq inciləri ölkə sərhədləri daxilində, eləcə də onun hüdudlarından kənarda Yaxın və Orta Şərqi regionunda təsir dairəsinə malik olmuşdur. İslam dövrü memarlığının monumental nümunələri, əsasən XII-XIV əsrlərdə özünün inşaf zirvəsini fəth etdiyi üçün, bu dövr memarlığını, eləcə də incəsənətin intibah dövrü adlandırılır. Orta əsr memarlığının şəhərləri Möminə xatın, Yusif Küseyni, Qarabağlar, Bərdə türbələri, Naxçıvan Cümə məscidi və s. memarlıq şəhəri, daş nəqqaşlığı, konstruktiv xüsusiyyətləri baxımdan orta əsr Azərbaycan memarlığının ümumi üslub sistemini formalasdırıbdır.

Hələ islamın yayıldığı ilk illerdə Xəlifə Ömer Kufəde birinci məscidin tikintisini Azərbaycandan çağırduğu memara tapşırılmışdır. "Azərbaycan ərazisindəki memarlıq abidələrinin heç birində indiyədək gələn memarın, yadelli sənətkarın adı aşkar edilmədiyi halda çoxlu azərbaycanlı memar, xəttat, nəqqaş və başqa təktiki ustalarının İslam Şərqiñin müxtəlif ölkələrinin monumental abidələrində idiyəcən qalmaqdadır". Amasyada 1233-1246-ci illerdə inşa olunmuş məscidin kitabəsində memar-Məhəmməd Mahmud oğlu Araninin, Türkiyədə təbrizli Hacı Bəxtiyarın, mağaralı Həsən Firuz oğlunun, mərəndil Əhməd Əbübəkr oğlunun, XIV əsrde Moskva Kremlinin inşasında şamaxılı Əliş Sübhan oğlu Kerimlinin adı bir sıra yazılı mənbələrdə hallanır.

XII əsrin əvvələrində Naxçıvan şəhərinin hüvvetli Atabəylər dövlətinin paytaxtına çevriləmisi ilə onun əhəmiyyəti olduqca artır, burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli ənənələrin ümumi Azərbaycan memarlığına xas cəhətlər birləşməsindən, bariz siması olan bir memarlıq məktəbi yaranır. Qısa müddət ərzində Naxçıvan sənətkarları qarşısında duran memarlıq-inşaat problemlərini müvəffəqiyətlə həll edərək Azərbaycan memarlığının ən yüksək zirvələrini təşkil edən əsərlər yaratmağa nail olur və Yaxın Şərqi ölkələri memarlığında ən mövqədə durur. Memar Əcəmi yaradıcılığı dünən, bu gün, gələcəkdə də bir çox Azərbaycan və dünya memarlarının yaradıcılığı üçün ilham menbəyidir. Müellif olduğu memarlıq abidələri ilə zəngin kompozisiyası, istəsə də ifade etdiyi mənənə görə dünyanın diqqətini cəlb

Azərbaycan Memarlıq Məktəbinin Banisi Əcəmi Əbübəkr oğlu Naxçıvanı



edir.

Əcəmi ibn Əbübəkr Naxçıvanı Azərbaycan əhəmiyyətinin inşaf etdiyi bir vaxtda - XII əsrde Naxçıvanda yaşayıb. Həmin dövrək intibah özünü həm memarlıq, həm də ədəbiyyatda göstərirdi. XII əsr dahi Azərbaycan şairi və müteffekkir Nizami Gəncəvinin 880 illik yubileyi 2021-ci ilde ölkəmizdə geniş şəkildə qeyd olundu. Bu dövrün parlayan əldələrdən biri də memarlıq sahəsinə yenilik getirən Əcəmi Naxçıvanı idi. O Naxçıvan ki, Atabəylərin hakimiyyəti dövründə Naxçıvanda yaşamış, Yaxın və Orta Şərqi dahi memarı kimi şöhrət qazanmış "şeyx-ul-mühəndis" (mühəndislerin başçısı) ləqəbini almışdı.

Naxçıvan şəhərinin mərkəzində yüksələn Möminə xatın, Yusif Küseyni türbələri görünüşü, zəngin memarlıq elementləri ilə zi-yarətçilərini heyran edir. Atabəylər Memarlıq Kompleksi abidələr sırasına daxil olan Mö-

mine xatın türbəsində Memar Əcəminin ustalığı və müdrikliliyi aydın duyulur. XII əsrde Azərbaycanda hakimiyyətdə olan Atabəylər (Eldənizlər) dövlətinin diplomat qadınlarından sayılan Möminə xatının şərəfinə tikilən abidənin inşası Şəmsəddin Eldənizin vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb. 1186-cı ilde Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan abide anaya, qadına hörmət və ehtiramın ifadesi kimi bu gün də Naxçıvana gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır.

Çox zərif və yüksək bədli təfəkkür məhsulu olan abidənin üzərindəki naxışlarda belə qadın ucalığını, qadın möhtəşəmliyini və zərafətini duyr və hiss edir. Möminə xatın türbəsi təkcə Azərbaycan memarlığında deyil, əmənum əsləm memarlığında ən uca və ince kompozisiyası ilə seçilən uzunömürlü türbələrdən biri hesab edilir. Bu abidədə təkcə bedli təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyi və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirilib. Abidənin baştağında kufi xətlə yazılmış "Biz gedirik, əsər qalır yadigar" misraları isə onu göstərir ki, mədəniyyətimizdə Möminə xatın kimi heç vaxt köhnəlməyen, öz varlığı ilə yerləşdiyi bölgəni tanıdan, şöhrətləndirən abidələr insanların yaddaşında və tarixdə həmişə qalacaq.

Ümummilli Lider Heydər Əliyev milli memarlığımızın bu möhtəşəm abidəsini 1999-cu il oktyabrın 14-də ziyarəti zamanı demişdir; "Bu abidənin qiyməti yoxdur. Möminə xatın türbəsi XII əsrde, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasına göstərmişdir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu nə qədər möhkəm olduğunu da göstərir". Ulu Öndərin bu səfərindən sonra,

onun göstərişi ilə abidə əsaslı şəkildə bərpə olunub, bu addım xalqımızın zəngin tarixinə, mədəniyyətinə, tarixi köklərinə qayıdlışında, onu dərk etməsində mühüm rol oynayıb. Bu əzəmetli memarlıq abidəsi, tariximizi təsdiq edən bir abidə kimi Atabəylər dövlətinin və Azərbaycanın XII əsrək dövlətçilik tədqiqinə, öyrənilməsinə geniş imkanlar açıb. Möminə xatın türbəsi Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri kimi UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına düşməyə layiqdir.

Yusif Küseyni türbəsi Naxçıvan-Mağara memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir. Türbə yeraltı və yerüstü hissələrindən ibarət olub, konstruktiv hellinin harmoniyası və gözəlliyi ilə diqqəti cəlb edir. Türbənin xarici səthinin hər biri müxtəlif şəkilli həndesi ornamentlərlə bəzədilib. Memar taxcaların içərisini də naxış kompozisiyaları ilə yüngüləşdirib, künclərin vertikal ritmini, konstruktiv dəyərini artırıb.

Çatmadağ şəkilli bu qapının üzərindəki kitabə bildirir ki, bu türbə xacə, şanlı rəis, dinin zəkası, əsləm camalı, şeyxələr başçısı Yusif Küseyni oğlunundur və abidə 1162-ci ilde tikilib. Əsas fasaddan sol tərəfdəki kitabədə işə "Bənnə Əcəmi Əbübəkr oğlu Naxçıvanının əməlidir" şəklində türbənin memarının adı qeyd olunub. Əcəmi Naxçıvanı və onun yaratdığı məktəb təkcə Naxçıvanı ehətə etməyib, bütün Şərqi ələminə onun memarlıq üslubu yayılıb, böyük əsərlər yaradılıb. Şərqi memarlığı üçün bir məktəb rolunu oynayan Əcəmi yaradıcılığının təsiri ilə inşa edilən Culfa'dakı Gülistan türbəsi (XII əsr), XIV əsrde tikilən Qarabağlar, həmçinin türk mühəndisi Memar Sinanın İstanbulda memarı olduğu türbələr bu gün də bütün dünyani heyretləndirir.

Bir neçə ay önce Aerbaycanın görkəmli memarı Əcəmi Naxçıvanının 900 illik yubileyinin 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilməsi hamımızı qürurlandırıb. Bu onu göstərir ki, Azərbaycan memarlığında iz qoyan, cığır açan Əcəmi Naxçıvanı irsi olməzdir və bütün dünya onun ustalığını qəbul edir. Bu həm də ona imkan verir ki, Memar Əcəmi yaradıcılığı daha geniş tədqiq olunsun. Çünkü onun irsi gəncliyimizə, gələcəyimizə nümunədir.

Rəhim Rəhimov
"Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin Direktoru

Bu il havanın bir qədər gec isinməsindən, sənətənən, indi də istidən gileylənir. İsti havada ictimai nəqliyyatda, xüsusiətə avtobuslarda yol getmək adəmin ürəyini sixir. İritutumlu avtobusların pəncərələri yuxarıda yerləşdiyindən içəri normal şəkildə sərinləşmir. İsti havada, pik saatda, əhalinin çoxluğundan nəfəs almaq da çətinləşir. Sərnişinlərin havalandırma və ya kondisioneri yandırma tələbi isə cavabsız qalır. Ya da "nasazdır, işləmir" deyilir. SİA məsələ ilə bağlı araşdırma aparıb. Sərnişinlər bildiriblər ki, təze avtobusların sürücüləri kondisionerləri işə salmağa icazə verilmədiyini deyirlər. Köhnə avtobusların dərdi isə çəkiləsi deyil. İstidən artıq sürücülər də dilə gəliblər.

Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu məsələ hər il gündəmə gəlir: "Demək olar ki, hər yay vətəndaşların ictimai nəqliyyatda kondisionerlərin işləməsi ilə bağlı narahatlıqları olur.

Avtobuslarda niye "cəhənnəm istisi" hökm sürür?



Yanacaqla işləyən nəqliyyat vəsítələri kondisioner işləyən zaman müəyyən sərfiyyat xərcləyir. Həmin nəqliyyati idarə edən şəxs də belə qənaətə gəlir ki, kondisioner işləsə, daha çox yanacaq sərf olunacaq və bu da dərhal çox maliyyə itkisinə səbəb olacaq. Bu nöqtəyinə nəzərdən avtobus sürücüləri üçün rəhbərlik qarşısında müəyyən narahatıcı məqam yaranı bilər. İctimai nəqliyyat vəsítələrindən kondisioner işləməməsinin əsas se-

bəbi budur, başqa hər hansı bir predmetin olduğunu düşünmürəm".

Ekspertin də dediyi kimi, bu hal hər yay tekrarlanır. Hazırkıda vəziyyət belədir; sərnişinlər avtobuslarda istidən və havasızlıqdan eziyyət çəkir, yaşılı insanların hali pisləşir. Avtobusların bəzilərində pəncərələr açılmış, gündeşdən qorunmaq üçün pərdələr belə rast gəlinmir. Üstəlik, avtobuslarda tez-tez sərnişin sıxlığı yaranır və



basabasdan insanların əsəbləri bir az da tarıma çekilir. Sürücülər isə buna əhəmiyyət belə vermır, sərnişinlər barədə düşünmürələr. Nəticədə Bakıda ictimai nəqliyyatda getmək bir işgəncəyə çevrilir. Əksər sürücülər bəzən vəziyyətdən çıxmak üçün qanunsuz da olsa, avtobusun qapılalarını açıq saxlayırlar. Bu da sərnişinlərin hayatı üçün böyük təhlükə yaradır. Qeyd edək ki, dünyanın bir



çox ölkələrində, şəhərdaxili marşrutlarda kondisionerli avtobuslardan istifadə olunur. Hətta bəzi ölkələrdə əhalinin rahatlığı üçün kondisionerli dayanacaqlara da rast gəlinir. Azərbaycanda isə mənzərə hər gün qarşılaşıldığımız kimidir...

Ləman Sərraf

Büşk qərargahı prezident seçkilərində iştirak etməye hazır olan 80 nəfəri qeydə alıb. Bu barədə iyunun 3-də Tasnim agentliyi məlumat yayıb. Qeyd olunur ki, qeydiyyatdan keçənlərin yarıdan çoxu ölkə parlamentinin keçmiş və ya indiki deputatlarıdır. Bundan başqa, ərizələri qəbul edilən 4 deputat qadındır. Qeyyimlər şurasının şəxsləri nəzərdən keçirmek üçün on gün vaxtı var və yekun siyahı iyunun 22-də açıqlanacaq. Elə həmin gün İran KİV-i prezident seçkilərində namizədlərin qeydiyyatının başa çatdığını bildirib. Beş günlük qeydiyyat prosesi mayın 30-da cüme axşamı başlayıb.

Iyunun 1-də Mehr agentliyi yazdı ki, hekim və siyasetçi Zohreh Elahian İranda keçiriləcək prezident seçkilərində qeydiyyatdan keçən ilk qadın olub. Agentliyin qeyd etdiyi kimi, Elahian qeydiyyatdan keçdiyindən sonra devizinin "sağlam hökumət, sağlam iqtisadiyyat və sağlam cəmiyyət" olacağını bildirib. Həmçinin ölkə parlamentinin keçmiş spikeri Əli Laricanı, ölkənin Mərkəzi Bankının keçmiş rəhbəri Abdel Nasser Hemmati, İranın Ali Rehbərinin Ali Milli Təhlükəsizlik Şurasındaki nümayəndəsi Səid Cəlili və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Seyid Vahid Haqqanyan kimi keçmiş komandirlər də ərizə veriblər.

Iran prezidenti İbrahim Rəisi mayın 19-da təyyare qəzasında dünyasını dəyişib. Qəza o, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən qayıdarkən baş verib. Bundan başqa, qəzaya ugrayan helikopterde İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahan da olub. Rəisinin korteji üç helikopterden ibarət olub, onlardan ikisi təhlükəsiz şəkildə təyinat yerinə çatıb. Fəlakəti araşdırmaq üçün komissiya yaradılıb. Mohammad Mokhber İranın birinci vitse-prezidenti kimi ölkə idarəcisi üçün yeni seçkilərə qədər 50 gün müddətində müvəqqəti dövlət başçısı vezifəsini icra edir.


İranda 14-cü növbədən kənar prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb. Seçkilərin keçirilmə tarixi iyunun 28-nə təyin edilib. Rəisinin potensial varislərinin axtarışı Tehran və Vaşinqton arasında Qərbin İslam Respublikasına tətbiq etdiyi sanksiyaların mümkün ləğvi ile bağlı dolayı danışqların davam etdiyi bir vaxta təsadüf edir. Bunu İran Xarici İşlər Nazirliyi de rəsmən təsdiqləyib. Buna baxmayaraq, müxtəlif təsir qrupları bu dosyeyə nəzarət etmek iddiyasındadırlar. Rəisinin ölümü isə onların rəqabətini daha da gücləndirdi.

Prezidentlik uğrunda mübarizə aparmaq istəyənlər bu həftədən etibarən rəsmi qeydiyyatdan keçmiş bütün ərizəcilər selahiyətlərinin və ixtisaslarının tələb olunan vəzifələrə uyğun olmasını təmin etmək üçün tənzimləyici orqan, Mühafizə Şurası tərəfindən yoxlanılacaq. Təsdiq olunanların yekun siyahısı iyunun 11-də açıqlanacaq. Onun dərcindən sonra siyasetçilərin seçki kampaniyasını təşkil etmək və keçirmək üçün təxminən iki həftə vaxtı olacaq. İyunun 28-də keçirilən birinci turda təqdim edilmiş namizədlərdən heç biri səs çıxığını toplaması, iyulun 5-də ikinci tur keçiriləcək.

Seçki Qərargahının rəhbəri Məmməd Tağı Şahcəraqının dediyi kimi, İranın bütün selahiyətli strukturları maraqlananları qeydə almağa

İranda prezidentlik uğrunda savaş

80 nəfər seçki marafonuna hazırlaşır



Prezidentliyə namizəd İsmaili kimdir?

İranın mədəniyyət və islami islam naziri, mühafizəkarlar qanadının aparıcı simalarından olan Məhəmməd Mehdi İsmaili iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmek üçün ərizə verib. Müraciətin dördüncü gündündə İsmaili vitse-president Möhsün Mənsuri ilə birlikde 14-cü prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış seçki müraciəti mərkezinə gəlib.

Nazir bildirib ki, prezident olarsa, "xarici siyaset indiki formada davam edəcək, İran regionun iqtisadiyyat və sənaye mərkəzinə çevriləcək, mənzil və tikinti layihələrini başa çatdıracaq, səhiyyə sistemini təşkil edəcək və ədaləti bütün ölkəyə yayacaq". Qeyd edək ki, İsmaili 2023-cü ilin fevralında Avropa İttifaqının (Aİ) sanksiyaları siyahısına əlavə edilib. Keçmiş prezident Mahmud Əhmədinejadın dövründə vitse-prezident vəzifəsində çalışmış Məsud Zəribafan, keçmiş parlamentari və hüquqşunas Mahmud Sadıqi, istefada olan briqada generalı Hüseyin Əfşarzadə və keçmiş kənd təsərrüfatı naziri Sadiq Xəliliyan da namizədlər vərəqələrini təqdim ediblər.

Konstitusiyanın Nəzarət Şurası namizədlərin seçkida iştirak etmək üçün "lisensiya"sının olub-olmaması ilə bağlı qərar verəcək. Konstitusiyaya əsasən, Şura prezident seçkilərində, İran Məclisine və Ekspertlər Məclisine seçkilərdə namizədləri "rejimin dəyərlərinə sadıqlik"lərinə görə qiymətləndirir. İranın Ali Lideri Ayetullah Əli Xameneinin təmsil etdiyi "Vilayət-i Fəqih ofisinə və İslami dəyərlərə bağlılıqla çatışmazlıqlar"

aşkar edilən namizədlər rədd edilir.

Amerika kəşfiyyat xidmətlərinə yaxın olan "Stratfor" analitik mərkəzinin məlumatına görə, Rəisinin vərisi çox güman ki, mühafizəkar rejimin başqa bir nümayəndəsi olacaq. "Mühafizəçilər Şurası getdikcə daha çox İranlı mühafizəkarların xeyrinə gündemi qarışdırır, xeyli sayıda islahatçı seçkilərən kənarlaşdırır və hətta İranın Ekspertlər Assambleyasına seçkilərde iştirakına qadağaya qoymuş Ruhani kimi rejimin çox hörmətli nümayəndələrini diskvalifi-

Rəhbər Əli Xamneyinin uzun müdəddət etdiyi xəbərdarlıqlarına baxmayaraq irəli sürüllüb.

Seçki qərargahına sənədləri təqdim etdiğdən sonra keçirilən qısa mətbuat konfransında Əhmədinejad bildirib ki, İslam Respublikasının qarşısında duran bütün problemleri həll etmək olar. İranın keçmiş prezidenti bu vəziyyətdə "milli potensialdan maksimum istifadəni" vacib şərt hesab edir. 63 yaşlı siyasetçi prioritətləri arasında "yoxsulluğa qarşı hərəkəli mübarizə və rifah göstəricilərinin yaxşılaşdırılması"ni müəyəyen edib.

İranın ali liderinin Əhmədinejadın namizədiyinin açıq rəqibi olmasının mühüm amil olaraq qalır. 2016-cı ilde Xamenei çıxışlarının birində siyasetçi seçkilərde iştirakdan cəkinməyi tövsiyə etdiyinə eyham vurmusdu. Sonra Xamneyi qeyd edib ki, "ölkenin birliyinə və bütövlüyünə xələl getire biləcək addımlardan" cəkinmək lazımdır, eks halda bundan Tehranin xarici düşmənləri istifadə edə bilər.

Əhmədinejad problemlidir, cünki onun 2009-cu ilde yenidən seçilməsi kütləvi etirazlara və sonradan geniş repressiyalara səbəb olub. Islahat hərəkatının lideri Mirküseyn Məsəvinin təmsil etdiyi müxalifət nəticələrin saxtalaşdırıldığını və buna görə də İran hakimiyyətinin kompromis kimi hətta 2009-cu il prezident seçkilərinin nəticələrini qıymətləndirmək üçün Müstəqil Komissiyanın yaradılmasına razılıq verib. Müxalif "Iran Wire" nəşri qeyd edib ki, İranda yalnız ali rəhbərliyin dəyişməsi Əhmədinejadın böyük siyasetə qayitması üçün əlverişli şərait yarada bilər. O, 2022-ci ilin kütləvi etirazları və 2023-cü ilin oktyabrında başlayan Qəzza münaqışının zamanı öz ritorikasında ehtiyatlı davranışları.

Prezident seçkilərində ilk qadın namizəd


İranda həkim və siyasetçi Zohreh Elahian növbədən kənar prezident seçkilərində qeydiyyatdan keçən ilk qadın olub. "Mehr" agentliyinin qeyd etdiyi kimi, Elahian qeydiyyatdan keçdiyindən sonra devizinin "sağlam hökumət, sağlam iqtisadiyyat və sağlam cəmiyyət" olacağını bildirib. O, gənclərin potensialından istifadə edən, siyasi və sosial azadlıqları dəyərləndirən yeni idarəetmə variantını tətbiq edəcəyinə söz verib. "İşıqlı gələcəyə ümidi və şəref zirvəsinə çatmaq ümidi ilə İslam İranı üzərində ümidi və şəref günü elődəyəcək. Ağsaqqallarla məsləhətəşdikdən sonra bir neçə saatdan sonra ölkənin qadın icmanın kiçik bir hissəsi kimi ölkənin seçki qərargahında iştirak edəcəm" deyə yazıb.

Bələliklə, məcburi seçkilərə gedən İran 80 namizəd arasından seçimi etməlidir. Qərbin basqları, qonşularla hələ də qeyri-səmimi münasibət, Yaxın Şərqi daxilində sosial problemlərin hər gün artması fonunda sabaha bağlanan ümidiñən boşanınmaması üçün İran cəmiyyəti iki yoldan birini seçməlidir. Ya dövlət siyasetini kökündən dəyişməli, ya da əvvəlki ritorikasında qalmalıqla bir az da dünyadan təcrid olunmalıdır.

V.VƏLİYEV

Şaman: "Azərbaycanın bütün ərazisi mistik enerji mərkəzləri ilə doludur"

"Gizli təşkilatlar var, planetə və bəşəriyyətə təsir edən incə enerjilər uğrunda müharibə gedir"



"Qobustan başqa aləmlərə, paralel dünyaya keçid üçün xüsusi məkan, gizli portaldır"

Qobustan açıq səma altında muzeydir, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim qayaüstü sənətinin nadir abidəsidir. Bu ərazi son 15 min il ərzində daimi yaşayış yeri olub və burada təqdim olunan ve zamanın silə bilmədiyi petroqliflər bəşər tarixinin əsas dövrlərinə aiddir. Azərbaycanlı şaman Tərlan Manafov özünü qədim sivilizasiyanın varisi və Qobustanda şaman ənənələrinin qoruyucusu adlandırır. Bu gün o, burada dənizin, odun və havanın temizlənməsi ayinlerini həyata keçirir. "Moskva-Baku" portalına müsahibəsində şaman Qobustanın müqəddəs sirlərindən və "yeniləmə"nin köməyi ilə insanların taleyi ni necə dəyişdirə biləcəyinidən danışır.

- Müsahibələrinizin birində demənidiniz ki, Qobustanda doğulan şəxs mütləq şaman olmalıdır. Bu yerin sizə necə təsir etdiyini deyə bilərsiniz?

- Planetimizdə Tibet və ya Mişirdəki piramidalar kimi xüsusi yerlər var. Onlar insana təsir edən ən güclü enerjiye malikdirlər. Qobustan da belə yerlərə aiddir. Mən Qobustan Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaxınlığında, bu rayonda doğulmuşam. Orada mənim əcədələrimin bir neçə nəslə yaşayıb. Anam mənə dedi ki, mən doğulanda mən müyyəyen bir varlıq görünəndə. Sənki mənim məqsədimi "gösterdi". Bilirsən, elə belə şaman olmursan. Sizi seçən və sizə xüsusi güc veren ruhlar var.

Xatırladığım qədər, uşaqlıqdan astral səyahət etdiyim qeyri-adi yuxular görmüşəm. Yadimdادر, yoldaşlarımla məktəbdən qaçırdıq və oynadığımız yer Qobustan qayaları idi. Bizim öz oyunumuz var idi və onu "Multfilmə baxmaq" adlandırdıq. Qayaüstü rəsmlər olan mağara girdik və bir müddət sonra onlar gözümüzün qabağında sanki "canlandı". Bizim öz texnologiyamız var idi, onun köməyi ilə bu hərəkəti gördük. İndi buna meditasiya deyilir, amma o zaman biz belə bir söz bilmirdik.

- Xüsusi qabiliyyətləri nə vaxt hiss etməyə başladınız?



- Yaşam artıqca, mənə bu qəder qeyri-adi nə baş verdiyini düşünməye başladım. Elmi öyrənməyə başladım, paranormal hadisələri öyrəndim, qayaüstü rəsmləri öyrəndim və sonra şamanın qavalının xüsusi ritmlərinin köməyi ilə dəyişdirilmiş şüur vəziyyətinin texnikası ilə maraqlandım. Şamanların əsas məqsədi yuxuda kölgələr dünyasına səyahət etməkdir. Qobustanda qeyri-adi daş- "qavaldaş" var, onu döydən xüsusi titrəyişlər yaradır və insan trans vəziyyətine düşür. Yavaş-yavaş bu texnikadan istifadə etməyə başladım, həm də Qobustanın palçıq vulkanlarında xüsusi təmizləmə ritualları həyata keçirdim. Yolumu davam etdirmək qərarına gəldim və Altay şamanları ilə inisiasiya ritualından keçdim, Hindistanda yolları ziyaret etdim və sonra Tibetdə oldum. Başa düşdüm ki, iki dünya var- təzahür etmiş dünya və təzahür etməmiş dünya. Qobustan isə başqa aləmlərə keçid üçün xüsusi məkan, dünyanın hər yerindən şamanları, sufileri həmisiət bu əraziyə cəlb edən bir növ portaldır.

- Şamanların gücü nədir və insanlara necə kömək edə bilərlər?

- İnsanın problemləri olanda bilməlidir ki, bu problemlərin kökü onun həyatını programlaşdırın şürtəltindədir. Şaman insanı bir növ transa salmaqla, bu insanın reallığıni yenidən programlaşdıraraq, bu ince dünyani gəzə və səyahət edə bilər. Bu prosesi hipnozla qarışdırmaq olmaz, mən insan özünü dəyişmiş şüur vəziyyətində tapıb öz üzərində işləməye başlayanda onu yenidən programlaşdırmaqdən danışırıam; İndi bu texnika populyarlaşdı və bütün müasir psixoterapiya, məşq, "istək lövhəsi", yoxa və daha çox şey yenidən programlaşdırmağa əsaslanır.


- Belə çıxır ki, hər bir insan həyatını dəyişə bilər?

- Bir hayat tərzindən digərinə, bir şəxsiyyətdən digərinə keçə bilədiyi halda. Məsələn, adam gəlir, onun daxilində problem var. Əgər o

özünü "hər şey yaxşı olacaq" və ya "ən cəlbəci və cazibədar mənəm" deyə inandırsa, bu, heç nəyi dəyişməyəcək. İnsan o qədər kordur ki, onu yenidən "sökmək" və "yığmaq", yəni yenidən işə salmaq lazımdır. Və bunun üçün bir şaman lazımdır.

Mən Qobustanın şamanıym və bu, konkret mövqədir, ənənədir.

Qobustan bəşər sivilizasiyasının yaradığı qədim sehri mekandır, planetimizdə bir çox dinlərin yaradığı nadir yerlərdən biridir. Mən bu ənənələr məktəbinin nümayəndəsiyəm və dünyanın böh-



rana girdiyi bir vaxtda mənim misiyam Qobustanın gücündən istifadə edərək bəşəriyyətin dünyaya yəni enerji dalğası atmasına kömək etməkdir. Mən insanları bu güce bağlamaq istərdim. Bu məqsədə mən indi bir layihə üzərində işləyirəm- "İnsan Sivilizasiyalarının Yaradılışının" Park Muzeyi- bu, bir növ şəxsi inkişaf mərkəzi olacaq.

- Fundamental missiyanızdan danışın, amma şübhəsiz ki, insanlar da sizə adı yardım xahişləri və şəxsi problemlərlə müraciət edirlər?

- Bəli. Amma şəfa məsələlərinə çox da qarışmamağa çalışıram. Qız Qalasını- qədim ulduzları seyr edənlərin, dünya astrologiyasının mərkəzi olan və hələ də zamanın sirlərini saxlayan Qız qalasını görmək üçün gelirlər. Bir çox insan ölkənin şimalına səyahət edir. İşıq qülləsi kimi tərcümə olunan Çıraq-qala var. Bu, illuminatilərin- işığa sitayış edənlərin toplaşığı zərdüşt qülləsidir. Sonra sufi sirlərinin təbiq edildiyi müqəddəs Babadəğ dağı gəlir. Beşbarmaq dağı qədim ziyanətgahı olan anomal yeridir, o biri dənizdə bizim dənizdə arasındadır; Şambalanın "qolu" olan Xinalıq kəndi də var, burada hündürboylu, nuranı insanlar yaşayırdı. Biz Tibetdə yüksəlmış ustادlar haqqında bilirik, lakin Azərbaycanda da xüsusi yerlər var. Məsələn, Kiş kəndində nəhəng boylu və qeyri-adi görünüşlü insanların dəfn edildiyi ilk xristian məbədi var.

- Və bunu həll edilə bilirsiniz?

- Bəli. Onlarda yenidən yükləmə baş verir, bundan sonra qız digər vibrasiyalar, yeni enerji yaymağa başlayır və təbii olaraq kişiləri özüne cəlb edir. Yadimdادر, bir qızı beş dəfə evləndirmişdim və o, yenidən yanına qaydanda onu artıq geri göndərmişdim. Sadəcə, hər dəfə seçdiyi kişini sonra bəyənmirdi (gülür).

- Azərbaycanda ezoterik turizm nə dərəcədə populyardır?

- Çok məşhur! Xüsusi dəninanın hər yerində kosmoenergetiklər, yoqlar, şamanlar Qobustana gəlirlər. Kriya yoxa ustası İmrəm bu yaxılarda gəldi və onun performansından çox məmənən oldum. Haqqında danişdığımız Qobustanın qayaüstü rəsmlərində ilkin formada təsvir edilmişdir. Hətta İmrəm



Azərbaycan
Respublikasının
Medianın inkişafı
Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın
Inkişafı Agentliyinin maliyyə dəstəyi ilə
"Azərbaycanın dövlətçilik tarixinin, milli
adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği: dövlət müstəqilliyimin bərpasının
30-cu ili- Azərbaycan dövlətçiliyi müasir
mərhələdə" istiqaməti
çərçivəsində hazırlanıb*

Üçün də bu, onun təlimlərinin doğruluğunu təsdiqi və əlavə sübutu oldu. O, kundalını, astral səyahət, zaman və məkanda hərəket haqqında danişir və bütün bunlar Qobustanın qayaüstü rəsmlərində şifrlənib.

Azərbaycanın bütün ərazisi sehri yerlərə doludur, burada müqəddəs abidələr saxlanılır və xüsusi məbədlər var. Azərbaycan unikal ölkədir. Onun hər şeyi var: şamanizm, Misir şumer sirləri, manixeylik, zərdüştilik, alban xristianlığı, islam, sufizm, kabbala. Bizim qədim tərihimizə dair sübutlarımız var- bunlar

Zərdüşt məbədləri, xristian alban məbədləri, sufi xanəgahları, yəhudi kabalizm məbədi və sair digər şeylərdir.

Amma insanlar Azərbaycana təkcə Qobustanı deyil, məsələn, Qız Qalasını- qədim ulduzları seyr edənlərin, dünya astrologiyasının mərkəzi olan və hələ də zamanın sirlərini saxlayan Qız qalasını görmək üçün gelirlər. Bir çox insan ölkənin şimalına səyahət edir. İşıq qülləsi kimi tərcümə olunan Çıraq-qala var. Bu, illuminatilərin- işığa sitayış edənlərin toplaşığı zərdüşt qülləsidir. Sonra sufi sirlərinin təbiq edildiyi müqəddəs Babadəğ dağı gəlir. Beşbarmaq dağı qədim ziyanətgahı olan anomal yeridir, o biri dənizdə bizim dənizdə arasındadır; Şambalanın "qolu" olan Xinalıq kəndi də var, burada hündürboylu, nuranı insanlar yaşayırdı. Biz Tibetdə yüksəlmış ustādlar haqqında bilirik, lakin Azərbaycanda da xüsusi yerlər var. Məsələn, Kiş kəndində nəhəng boylu və qeyri-adi görünüşlü insanların dəfn edildiyi ilk xristian məbədi var.

- Ziyarətgahlara, pirlərə münəsibətiniz necədir?

- Bilirsiniz, heç kim sıfırдан heç nə tək mir və min illərdir heç kim heç kimə elə belə sitayış etməyib. İş ondadır ki, bunlar paranormal zonalar və insanların xüsusi güclər allığı və şəfa tapıldığı yerlərdir. Beşbarmaq dağı Musa peyğəmbərin Xızır peyğəmbərlə görüşdüyü yerdir. Yeri gəlmişkən, İmrəm ötən il Xızırla "görüşmək" üçün Beşbarmağa getmişdi. Çaşqınsınız? Amma Xızır başqa ölçülərdə yaşayan, bəzən dünyamiza gələn ölməz varlıqdır.

Bakının mərkəzində daha bir unikal ziyanətgahının olduğunu bilirsinizmi? Şirvanşahlar sarayında yerləşir və bütün dünya sufilerinin sitayış etdiyi Seyid Yəhya Bakuvinin məqbərəsidir. Bu orta əsr filosof-ilahiyyatçısı və astroloğunun məzarı ən güclü enerjiyə malik bir yerdır. Qeyd edim ki, bir neçə il əvvəl Seyid Yəhya Bakuvinin 550 illik yubileyi YUNESKO səviyyəsində qeyd olundu.

- Rus şamanları ilə əlaqə saxlaysınız? Onlar Azərbaycana nə qədər tez-tez gəlirlər?

- Cəmi bir neçə həftə əvvəl Altyay şamanı Aleksey Çičakov burada id. O, Bakıda ictimai çıxışlar, eləcə də ənənəvi Altay musiqisi konserti keçirib. Onunla Qobustana, eləcə də Azərbaycanın energetik yerlərinə səyahət etdi. Çičakov burada ayınlar yerinə yetirir, insanlara kömək edirdi. Yeri gəlmişkən, o, Azərbaycana ikinci dəfədir ki, gelir. Biz eyni nəticəyə gəldik ki, Qobustanla Altay arasında ezoterik səviyyədə əlaqə var, bu əlaqə hələ qədim zamanlardan, 10 min il əvvəldən var. Dünyanın hər yerindən şamanlar Azərbaycana sefər etmiş, bılık və güc mübadiləsi olmuşdur. Biz Altay möhtəşəm miqyasını bilirik - şəmanın, suyun, tayqanın böyük bir güősü var. Ve burada biz getdikcə türk şamanlığının bir növ davamı olan sufizmə çevrilən felsefi aspektə təzahür etdik. Əbəs yərə deyil ki, böyük sufilerin hamısı türk olub.

- Və sonda soruşmaya bilmirəm, xeyir ilə şər arasında qarışdırma həqiqətən varmı?

- Təbii ki, var. Xüsusi gizli təşkilətlər var, İlluminatilər, Masonlar var, sui-qəsd nəzəriyyələri, şizotərizm var. Planete və onun sakinlərinə təsir göstərən ince kosmik axınlar uğrunda müharibə gedir.

- Sizcə, sonda kim qalib gələcək?

- Böyük müdrik Zərdüşt peyğəmbər deyirdi ki, mübarizə insanın ruhunda gedir və o, nəyi seçsə, o qalib gələcək. Əgər insan maddi enerjini- kapitalizmi seçsə, o zaman texniki cəhətdən inkişaf edəcək, lakin sonda bütün bunlar ekoloji böhrana getirib çıxarácaq. Güneş- mənəvi, incə, astral ölçünün seçsə, növbəti, mənəvi mərhələyə keçəcəkdir. Hamısı hər birimizin seçimindən asılıdır. Xeyir və şər biziñ içimzdədir. Bize, sadəcə, tərezzini yaxşılığı və yaradılışa təraf əymək lazımdır.

Tərcümə - Elçin Bayramlı



Hansı hallarda müddətli əmək müqaviləsi bağlanır? HÜQUQSÜNAS AYDINLIQ GƏTİRDİ



"Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlanıla bilər". Bu sözleri SIA-ya açıqlamasında Hüquq-Sosial Yardım və Maariflendirme İctimai Birliyinin sədri Fariz Əkbərov deyib. Fariz Əkbərov sözlərinə belə davam edib: "Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilənməmişdir, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanan əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddəti əmək müqaviləsi ilə əvəz edile bilməz.

Müddətli əmək müqaviləsi fasilesiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək müqaviləsi 2023-cü ildən sonra müddətsiz müqavilə hesab edilməlidir və ona müqavilə müddətinin bitməsi ilə xitam vermək olmaz.

Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, müddətli əmək müqaviləsi fasilesiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək müqaviləsi 2023-cü ildən sonra müddətsiz müqavilə hesab edilməlidir və ona müqavilə müddətinin bitməsi ilə xitam vermək olmaz.

Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, müddətli əmək müqaviləsi fasilesiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək funksiyasının yerine yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məcəllənin 47-ci maddəsinə əsasən, əmək müqaviləsinin müddətli bağlanması yalnız aşağıdakı hallarda mümkündür:

a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyətdə, məzuniyyətdə olması, ha-

b) təbii və iqlim şəraitine və ya işin xüsusiyyətinə görə il boyu görülən bilməyən mövsüm işlərin yerinə yetirilməsi zamanı;

c) işin həcmiñin və davamıyyətinin qısa müddəti olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimşənilməsi, təcrübə-sınaq işləri aparılması və bu qəbilden olan digər işlərin görüldüyü hallarda;

ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürükkebliyi, məsuliyyətliyi baxımından işçinin əmək və peşə vərdişlerinin mənimşənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;

d) işçinin şəxsi, ailə-meişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil

aldiği, müəyyən sebəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti ya-

şadığı, pensiya yaşına çatdıqda işləmək is-

teyi olduğu hallarda;

e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;

ə) bu Məcəllənin 6-ci maddəsinin "c" bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərken;

f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

g) bu Məcəllənin 46-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;

h) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Yuxarıda göstərildiyi kimi müddətli əmək müqaviləsinin bağlanması işin daimi xarakter daşımadığı hallarda tərəflərin qarşılıqlı razılığı əsasında mümkün ola bilər".

Ayşən Veli

XƏBƏRDARLIQ: Havanın temperaturu 38 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında iyunun 5-de hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmetindən SIA-ya verilən məlumatə görə, müləyim cənub-şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yaşaçağı, şimşek çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabır duman olacaq. Şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə 26° isti olacaq.



"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı,
təbrik və başsağılıqlarınızı
dərc etməyə hazırlıq!

Özcan Deniz bu gün Bakıya gəlir

Türkiyeli məşhur müğənni Özcan Deniz bu gün Bakıya gəlir. SIA-nın əldə etdiyi məlumatə görə, tanınmış müğənni Bakı restoranlarının birində sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edəcək. Konsertin 21:30-da başlanması gözlənilir.



Baş redaktor:
Bəhrəz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.

Şəhadətname: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

"ƏLİNCƏ" AZƏRBAYCAN XEYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə biler.

Qəzet bazar və
bazar ertəsində
başqa hər gün
nəşr olunur

Tiraj: 3200